

1. Hansılar mahiyyət, məzmun, hüquq subyektivliyi və tənzimləmə sisteminə görə eynilik təşkil edirlər

- beynəlxalq iqtisadi hüququn ənənəvi beynəlxalq hüquq subyektivliliyi konsepsiyası (J.Brounli)
- beynəlxalq ticarət hüququ konsepsiyası (V.İ.Lisovski,Q.M.Velyaminov)
- beynəlxalq ümumi mülki (əmlak) hüquq konsepsiyası (İ.S.Pereterski)
- √ hamısı

2. Beynəlxalq ticarət hüququnda hansı metodlardan istifadə edilir. 1. tövsiyyə 2. əmtəələr üzrə tənzimləmə 3. imperativ 4. koordinasiya 5. sektorlar üzrə tənzimləmə

- 2.4
- 1.2
- √ 2.5
- 3.4
- 3.5

3. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı normativ sərtlik nöqtəyindəndən dövlətlər hansı metodlardan istifadə edirlər. 1. tövsiyyə 2. dispozitiv 3. imperativ 4. koordinasiya 5. subardinasiya

- 2,3,4
- √ 1,2,3
- 1,3,5
- 1,3,4
- 2,3,5

4. “Transmilli hüquq xarici iqtisadi fəaliyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimləmə mexanizmlərinin məcmusudur”

- T.Petersman
- V.Fikentşer
- √ K. Şmitxoff
- F. Fuşar
- H. Kelsen

5. Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı İ.V.Şapovalov və V.İ.Menjinskinin adı ilə bağlıdır?

- dünya hüququ
- √ beynəlxalq ticarət dövryyəsinin (beynəlxalq ticarət) hüququ konsepsiyası
- ümumdünya iqtisadi hüquq konsepsiyası
- inkişaf etməkdə olan ölkələrdə irəli sürülən beynəlxalq inkişaf hüququ
- beynəlxalq iqtisadi sistemin hüququ və ya müstəqil hüquq sistemi

6. Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı V.M.Koretski və Q.Erlərin adı ilə bağlıdır?

- iqtisadi inkişafın beynəlxalq hüququ (V.Fridman).
- √ ümumdünya təsərrüfat hüququ konsepsiyası
- beynəlxalq ümumi mülki (əmlak) hüquq konsepsiyası
- beynəlxalq ticarət hüququ konsepsiyası
- beynəlxalq iqtisadi hüququn ənənəvi beynəlxalq hüquq subyektivliliyi konsepsiyası

7. “Müasir konstitusiyaların beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş prinsiplərindən çıxış etməsi belə deməyə əsas verir ki, tədricən beynəlxalq birlik universal hüquq qaydasına daxil olmaqdadır” fikri kimə məxsusdur?

- F. Fuşar
- √ H. Kelsen

- V.Fikentşer
- T.Petersman
- K. Şmitxoff

8. K. Şmitxoff xarici iqtisadi failiyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimətmə mexanizmlərinin məcmusunu necə adlandırır?

- Qeyrimilli hüquq
- ✓ Transmilli hüquq
- Kontinental hüquq
- Kvazimilli hüquq
- Dövlətdənkənar hüquq

9. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aiddir?

- dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi vəziyyətləri
- ✓ beynəlxalq iqtisadi yardım hüququ
- iqtisadi inkişaf hüququ
- beynəlxalq iqtisadi hüquqda dövlətlərin məsuliyyəti qaydaları və sanksiyaların tətbiqi
- iqtisadi inteqrasiya hüququ

10. Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı aid deyil?

- beynəlxalq ticarət hüququ
- ✓ iqtisadi inteqrasiya hüququ
- beynəlxalq miqrasiya hüququ
- beynəlxalq iqtisadi yardım hüququ
- beynəlxalq maliyyə hüququ

11. Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı daxil deyil?

- beynəlxalq iqtisadi hüququn xüsusi (sahəvi) prinsipləri
- ✓ beynəlxalq iqtisadi yardım hüququ, bu hüquq əmtəə hesab edilməyən maddi və qeydimaddi resursların hərəkətini tənzimləyən normalar məcmusudur.
- beynəlxalq iqtisadi münasibətlərin “operatorları”nın beynəlxalq hüquqi statusu
- dövlət mülkiyyəti rejimi və “bəşəriyyətin ümumi varidatı” rejimi də daxil olmaqla müxtəlif növ resursların beynəlxalq hüquqi rejimi
- dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi vəziyyətləri

12. Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı daxil deyil?

- “iqtisadi inteqrasiya hüququ”
- ✓ beynəlxalq investisiya hüququ
- beynəlxalq iqtisadi qaydanın və beynəlxalq iqtisadi təhlükəsizliyin ümumi əsasları
- beynəlxalq mübahisələrin tənzimlənməsinin prosessual normaları
- “iqtisadi inkişaf hüququ”

13. BMT-nin İnsan hüquqlarının Ümumi Bəyannaməsi neçənci ildə qəbul edilmişdir?

- 1938-ci ildə
- ✓ 1948-ci ildə
- 1968-ci ildə
- 1978-ci ildə

- 1958-ci ildə

14. Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası neçənci ildə imzalanmışdır?

- 1979-cu il
- √ 1969-cu il
- 1999-cu il
- 2000-ci il
- 1989-cu il

15. “Əmtəələrin beynəlxalq alqısatqı müqavilələri haqqında” Vyana Konvensiyası neçənci ildə imzalanmışdır?*

- 1960-cı il
- √ 1980-ci il
- 1990-cı il
- 2000-ci il
- 1970-ci il

16. “Əmtəələrin beynəlxalq alqısatqı müqavilələrinə tətbiq edilən hüquq haqqında” Haaqa Konvensiyası neçənci ildə imzalanmışdır?

- 1966-cı il
- √ 1986-cı il
- 1996-cı il
- 2006-cı il
- 1976-cı il

17. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələrin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır?

- 111.0
- √ 151.0
- 131.0
- 141.0
- 121.0

18. F.Cessup və E.Langena görə diaqonal kontraktlarda dövlət ticarət edən şəxs (de jure gestionis) qismində iştirak etdiyindən özünün immunitetindən imtina etməli olduğu konsepsiya necə adlanır

- «Arximilli hüquq»
- √ «Transmilli hüquq»
- «Ultramilli hüquq»
- Beynəlmiləl hüquq
- «Transbeynəlmiləl hüquq»

19. Pillenin fikirlərinə əsasən XIX əsrin sonlarında aşağıda göstərilənlərdən hansı bütövlükdə beynəlxalq hüququ yaradan yəqin fakt kimi qəbul edilirdi
- beynəlxalq iqtisadi hüquq
 - √ beynəlxalq ticarət
 - beynəlxalq təşkilatlar
 - beynəlxalq məhkəmə
 - beynəlxalq arbitraj
20. E.ə.III əsrdə hansı qədim dövlətin ərazisində «xalqlar hüququ» kimi bərqərar olan «jus gentium» və yaxud «beynəlxalq ticarət hüququ», beynəlxalq hüququn mahz beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi, yəni beynəlxalq iqtisadi hüququn kontekstində formalaşdığını sübut edir?
- Qədim Yunanıstanda
 - √ Qədim Romada
 - Qədim Misirdə
 - Qədim Hindistanda
 - Qədim Babilistanda
21. «Transmilli hüquq» a (F.Cessup,E.Langen) görə diaqonal kontraktlarda dövlət ticarət edən şəxs (de jure gestionis) qismində iştirak etdiyindən özünün nəyindən imtina etməlidir?
- gəlirindən
 - √ immunitetindən
 - beynəlxalq hüquqi statusundan
 - beynəlxalq iqtisadi hüquq subyektiyindən
 - iştirakçı statusundan
22. Aşağıdakılardan hansı müasir dövrdə əksər dövlətlərin qanunvericiliyində beynəlxalq xüsusi hüquqi tənzimlənmənin modelini müəyyən edən kollizion formullara (prinsiplərə) daxil olan “məhkəmənin qanunu”formulunun ifadəsidir
- lex personalis
 - √ lex fori
 - lex loci solutionis
 - lex flagi
 - lex societatis
23. Beynəlxalq hüquq ilə dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinə dair ənənəvi konsepsiya və nəzəriyyələrə hansılar daxildir 1.Dualist 2.Trialist 3.Anarxist 4.Monist 5.Monarxist
- 1.2
 - √ 1.4
 - 2.5
 - 3.5
 - 3.4
24. Hakimiyyətin həcminə görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir? 1. ərazi 2. tam 3. qanunvericilik 4. icra 5. ərazidənkənar 6. məhdud 7. məhkəmə
- 1, 5
 - 3.4
 - 1.4
 - 3.7
 - √ 2.6
25. BİM-lər sferasında BMT-nin əhalinin məşğulluq və gəlirlərinin tənzimlənməsi üzrə standartlarına aşağıdakı aktlardan hansılar daxildir?
- Sosial tərəqqi və inkişaf Bəyannaməsi (1969)

- İnsan hüquqlarının Ümumi Bəyannaməsi (1948)
- İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966)
- ✓ Hamısı

26. Beynəlxalq Əmək Təşkilatının 1970-ci il Minimum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyasında aşağıdakı tələblərdən hansılar ifadə edilib?

- ✓ hamısı
- yaşayış səbətinin qiyməti
- əmək haqqının ümumi həddi və sosial yardım
- məhsullardlıq və məşğulluğun təmin edilməsi

27. Aşağıdakılardan hansı Dünya Ticarət Təşkilatı çərçivəsində aparılmış danışıqların raundlarıdır?

- Antananarivu (Madaqaskar,2005)
- Moskva (Rusiya,2002)
- Dehli (Hindistan,2004)
- ✓ Doha (Qətər,2001); Kankun (Meksika, 2003)
- Münhen (Almaniya, 2006)

28. Xammal, təbii ehtiyatlar bazarının beynəlxalq hüquqi tənzimlənməsində aşağıdakı beynəlxalq təşkilatlardan hansılar tənzimləyici subyekt qismində çıxış edirlər?

- Neft ixrac edən ölkələrin Təşkilatı (OPEC-1961)
- Volfram üzrə Assosiyasiya (1975) və s
- Mis ixrac edən ölkələrin hökumətlərarası Şurası (1968)
- Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası (1970)
- ✓ hamısı

29. Təbii ehtiyatlar üzərində dövlət suverenliyi hansı beynəlxalq sazişlərdə öz əksini tapmayıb?

- Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında 1978-ci il Vyana konvensiyası
- 1962-ci il BMT BM-nin Qətnaməsilə qəbul edilən Təbii ehtiyatlar üzərində suverenlik haqqında Bəyannamə
- BMT BM-nin 1974-cü il qətnaməsilə təsdiqlənən dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyası
- ✓ BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktında

30. Azad iqtisadi zonalar sərhədlərinin formalaşdırılması üsuluna və onların fəaliyyət rejiminə görə hansı tiplərə bölünür?

- Forpostlara
- Federativ zonalara
- Xidmət texnoparkları
- ✓ Anklavlara; İnteqrasiya zonalara
- Eksklavlara

31. 1973-cü il Kioto Konvensiyasına görə azad iqtisadi zonalar üçün deyilənlərdən hansı doğrudur?

- Bu ərazilər dövlətin xarici iqtisadi fəaliyyətin hüquqi tənzimlənmə sferasında olurlar
- Dövlətin digər ərazisində mövcud olan vergi məhdudiyyətləri onlara şamil edilmir
- Dövlətin digər ərazisində mövcud olan gömrük məhdudiyyətləri onlara şamil edilmir
- ✓ hamısı

32. Fəaliyyət sferasına görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir?

- tam
- məhkəmə
- icra
- ✓ ərazi, ərazidənkənar
- qanunvericilik

33. Dövlətlərin beynəlxalq hüquq subyektliyi ilə əlaqədar deyilənlərdən hansı doğru deyil?

- Fərdi beynəlxalq hüquqi status müəyyən bir dövlətin hüquq və vəzifələrinin məcmusudur
- Hər dövlət beynəlxalq hüquqi statusa malik olmaqla özünün beynəlxalq subyektliliyini realizə edir
- Ümumi beynəlxalq hüquqi status dövlətlərə verilən hüquq və vəzifələrin məcmusudur
- Xüsusi beynəlxalq hüquqi status isə bu və ya digər dövlətə və ya dövlətlərə verilir
- ✓ Kollektiv beynəlxalq hüquqi status müəyyən bir qrupa daxil olan dövlətlərin hüquq-vəzifələrinin məcmusudur

34. İnkişaf etmiş ölkələrdə müəyyən edilmiş davamlı işsiz indeksi hansı müddəti əhatə edir?

- 3 aya qədər
- 9 ay- 12 ay intervalında
- 6 ay – 9 ay intervalında
- ✓ 12 ay və daha çox
- 3ay-6 ay intervalında

35. İnkişafda olan ölkələrdə yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşına kimi içməli suya çıxışı olmayan əhalinin hansı sayı götürülür?

- orta məntiqi
- orta fiziki
- orta statistik
- ✓ orta riyazi
- orta tarixi

36. Hansı məcəllə müvafiq dövlətlər üçün keçid, adaptasiya dövrünü nəzərdə tutur?

- Vergi güzəştləri üzrə məcəllə
- Maliyyə yardımları üzrə məcəllə
- Dotasiyalar üzrə məcəllə
- ✓ Subsidiyalar üzrə məcəllə
- Subvensiyalar üzrə məcəllə

37. Heç bir xalqın heç bir halda ona mənsub olan yaşayış vasitələrindən məhrum edilə bilməməsi prinsipi öz əksini aşağıdakı paktlardan hansının ilk maddəsində tapmışdır? 1. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966); 2. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt (1966); 3. Sosial tərəfdaşlıq, iqtisadi tərəqqi və insan hüquqları haqqında cərcivə Paktı (1968)

- hamısı
- 1 və 3
- 2 və 3
- ✓ 1 və 2
- yalnız 1

38. Xammal, təbii ehtiyatlar bazarının beynəlxalq hüquqi tənzimlənməsində aşağıdakı beynəlxalq təşkilatlardan hansılar tənzimləyici subyekt qismində çıxış edirlər? 1. Neft ixrac edən ölkələrin Təşkilatı (OPEC1961) ; 2. Mis ixrac edən ölkələrin hökumətlərarası Şurası (1968); 3. Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası (1970); 4. Volfram üzrə Assosiyasiya (1975) və s.

- 1,2,3
- 2,3,4
- 1,2,4
- ✓ hamısı
- 1,3,4

39. Offşor zonalar üçün əsas xüsusiyyətlərə hansı aid deyil?

- bank və kommertiya fəaliyyətinin trast hüququ ilə idarəçiliyi və anonimliyinin təmin edilməsi

- bir çox ölkələrdə hesablaşma və vergi bəyannamələrinin tələb olunmaması
- sadələşdirilmiş qeydiyyat forması
- imtiyazlı vergi, gömrük tarifləri və valyuta tənzimlənməsi
- ✓ xarici auditin bütün öffşorlarda fəaliyyət göstərməsi və buna şəraitin yaradılması

40. Dövlətin müstəsna iqtisadi zona və kontinental şelfdəki fəaliyyəti aşağıdakı aktlardan hansı ilə tənzimlənir?

- Kontinental şelfdə təbii sərvətlərdən istifadə haqqında 1978-K513ci il Haaqa Konvensiyası
- Beynəlxalq Valyuta Fondu haqqında 1945-ci il Sazişi
- ✓ BMT-nin 1982-ci il Dəniz hüququ üzrə Konvensiyası
- Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 1973-cü il Kioto Konvensiyası
- BMT Nizamnaməsinin 10-cu maddəsi

41. Hakimiyyətin xarakterinə görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir? 1. ərazi 2. tam 3. qanunvericilik 4. icra 5. ərazidənkənar 6. məhdud 7. məhkəmə

- 2,5,6
- 2,5,7
- 1,3,5
- 1,4,6
- ✓ 3,4,7

42. Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı aşağıdakı prinsiplərdən hansı əsaslandırır?

- ✓ Dövlət immuniteti prinsipi
- Milli rejim prinsipi
- Qarşılıqlı mənfəət prinsipi
- İqtisadi əməkdaşlıq prinsipi
- Prenferensiya prinsipi

43. Sənaye ölkələrində yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşınadək yaşamayan əhəlinin sayı götürülür?

- ✓ 60.0
- 30.0
- 70.0
- 50.0
- 40.0

44. İnkişafda olan ölkələrdə yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşınadək yaşamayan əhəlinin sayı götürülür?

- 50.0
- 60.0
- 70.0
- ✓ 40.0
- 30.0

45. Dövlətlərlə beynəlxalq təşkilatlar və ya beynəlxalq təşkilatların öz aralarında bağlanan beynəlxalq müqavilələr hüququ haqqında Konvensiya 1986cı ildə hansı şəhərdə bağlanmışdır?

- Berlin

- Moskva
- ✓ Vyana
- Budapeşt
- heç biri

46. Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 1973cü il Konvensiyasından hansı şəhərdə bağlanmışdır?

- Tokio (Tokio Konvensiyası)
- Pekin (Pekin Konvensiyası)
- Dakar (Dakar Konvensiyası)
- ✓ Kioto (Kioto Konvensiyası)
- Seul (Seul Konvensiyası)

47. Hansı sənədin bağlanması ilə keçid iqtisadiyyatlı ölkələrin siyahısı (T əlavəsi) və keçidin hüquqi meyarları müəyyən olunmuşdur?

- Nəqliyyat Xartiyasına Müqavilə
- Sənaye Xartiyasına Müqavilə
- Tikinti Xartiyasına Müqavilə
- Rabitə Xartiyasına Müqavilə
- ✓ Enerji Xartiyasına Müqavilə

48. Müstəsna iqtisadi zona eni neçə dəniz milindən artıq olmayan açıq dəniz zolağıdır?

- 400.0
- 500.0
- 300.0
- 100.0
- ✓ 200.0

49. 1989-1934-cü ildə IV Loma Konvensiyası bağlanarkən neçə dövlət iştirak etmişdir?

- 64.0
- 74.0
- 78.0
- ✓ 68.0
- 46.0

50. İnkişafda olan dövlətlərə preferensiya nəzərdə tutan və 1975ci ildə bağlanmış Loma Konvensiyası neçə dövlət arasında bağlanmışdır?

- 36.0
- 56.0
- 16.0
- 26.0
- ✓ 46.0

51. Xammal, təbii ehtiyatlar bazarının beynəlxalq hüquqi tənzimlənməsində iştirak edən beynəlxalq təşkilatlar sırasına aşağıdakılardan hansı daxil deyil?

- Volfram üzrə Assosiyasiya
- ✓ Mərmər istehsalçısı olan ölkələrin Birliyi
- Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası
- Mis ixrac edən ölkələrin hökumətlərarası Şurası
- Neft ixrac edən ölkələrin Təşkilatı

52. Beynəlxalq standartlara müxtəlif aktlarda aşağıdakı hansı müxtəlif adlarla rast gəlinə bilər?

- texniki normalaşdırma
- texniki tənzimləmə
- ✓ hamısı
- ticarətdə texniki maneələr
- beynəlxalq standartlaşdırma

53. Sivilizasiyalı xalqlar tərəfindən formalaşdırılmış (tanınmış) hüquqda aşağıdakılardan hansılar nəzərdə tutulur?

- Xaricilərin əmlakının ekspropriasiyası zamanı sivilizasiyalılığın beynəlxalq minimal standartı
- Qəbul edən dövlətin qanunlarına hörmət
- Mübahisələrin həlli zamanı yerli hüquqi müdafiə vasitələri tükəndikdən sonra beynəlxalq arbitraj orqanlarına müraciət hüququ
- ✓ hamısı
- Xarici əmlaka vurulan zərəərə görə dövlətin məsuliyyəti

54. Beynəlxalq iqtisadi hüququn iştirakçıların sayından asılı olaraq hansı beynəlxalq müqavilələr fərqləndirilir?

- Lap çoxtərəfli
- Üçtərəfli
- Birtərəfli
- ✓ İkitərəfli; Çoxtərəfli

55. Beynəlxalq iqtisadi hüquqda aşağıdakı müqavilə formalarından hansılar mövcud deyil?

- Müqavilə nizamnamələr
- Ticarət müqavilələri
- Hissə-hissə tətbiq edilən müqavilələr
- ✓ Özü icra olunan müqavilələr

56. Beynəlxalq iqtisadi hüququn mənbələrinə aşağıdakılardan hansılar daxildir?

- Doktrinalar
- Sivilizasiyalı xalqların hüququ
- ✓ hamısı
- Beynəlxalq adətlər
- Beynəlxalq müqavilələr

57. Transmilli korporasiyalar ilə dövlət arasında bağlanan beynəlxalq kontrakta zidd gələ biləcək hökumətlərarası sazişin bağlanmayacağı öhdəliyi müvafiq kontrakta hansı statusu verir?

- kvazilokal müqavilə
- kvaziregional müqavilə
- kvazimilliy müqavilə
- kvaziqlobal müqavilə
- ✓ kvazibeynəlxalq müqavilə

58. Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasına qəbul edilmiş 16-cı əlavəsi necə adlanır?

- Radiaktiv tulantılarla təhlükəsiz davranış haqqında
- Daxili sülhə təhlükəsizlik
- Beynəlxalq hava məkanında hərəkətin prinsipləri
- ✓ Ətraf mühitin mühafizəsi
- Milli aviasiya sisteminin fəaliyyətinin hüquqi təminatı

59. Hansı müqavilə sadə proseduraya uyğun tanınmaya məruz qaldıqdan sonra müvafiq dövlətin şəxslərin həmin müqavilənin benefisiyarı olması üçün dövlətdaxili qanunvericilik aktının qəbuluna zərurət qalmır?

- Birbaşa tətbiq edilən
- özü icra olunmayan

- Müqavilə əqdlər
- ✓ Özü icra olunan
- Dolayı tətbiq edilən

60. Beynəlxalq hüquqda subyektlərdən asılı olaraq beynəlxalq müqavilə mənbələrinin təsnifatında aşağıdakılardan hansılar öz əksini tapır?

- hökumətlərərası, komitələrərası, bələdiyyələrərası
- hökumətlərərası, şəhərlərərası, şirkətlərərası
- dövlətlərərası, hökumətlərərası, bələdiyyələrərası
- ✓ dövlətlərərası, hökumətlərərası, komitələrərası,
- dövlətlərərası, şəhərlərərası, şirkətlərərası

61. Transmilli hüquqla bağlı deyilənlərdən hansı yanlıştır?

- Transmilli hüquq transmilli korporasiyalar ilə dövlətlər arasında bağlanan beynəlxalq kontraktlar təşkil edir
- Transmilli hüquq istər beynəlxalq, istərsə də dövlətdaxili hüquqda siyasi hakimiyyətin əsas ünürü olan dövlət suverenliyini transmilli (beynəlxalq) ticarətin “tərəflərin bərabərliyi” prinsipinə tabe etdirməyə yönəlir
- Transmilli hüququn mənbəsini müxtəlif yurisdiksiyaya aid şəxslər, transmilli korporasiyalar arasında bağlanan beynəlxalq kontraktlar təşkil edir
- Transmilli hüquq bəzi ədəbiyyatlarda “qeyri-dövlət tənzimləməsi” və ya “üçüncü hüquq qaydası” kimi adlandırıla bilər
- ✓ Transmilli hüquq beynəlxalq hüquq tərəfindən qəbul edilsə də, dövlətdaxili hüquq tərəfindən qəbul edilməmişdir

62. Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik standartlarının hazırlanması və qəbulu ilə məşğul olan orqanlar hansılardır?

- Sədarət və Baş Assambleya
- İqtisadi və sosial şura
- Təhlükəsizlik Şurası və Baş Katiblik
- İcra katibliyi və Ali məclis
- ✓ Baş Konfransı və İdarəetmə Şurası

63. Beynəlxalq adətlərlə bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

- beynəlxalq adət beynəlxalq müqavilə ilə ifadə edilməyən, bir neçə və ya bütün dövlətlərə münasibətdə uzunmüddətli tətbiq nəticəsində formalaşan qayda kimi təzahür edir
- universal adət normaları əksər hüquqi sistemlər, beynəlxalq birlik tərəfindən tanınmalıdır
- adət normalarının beynəlxalq hüququn mənbəyi kimi formalaşması üçün müvafiq qaydanın uzunmüddətli tətbiqi zəruridir
- adət normalarının beynəlxalq hüququn mənbəyi kimi formalaşması üçün müvafiq qaydanın hüquqi qüvvə kəsb edən davranış qaydası (opinio juris) kimi dövlətlər tərəfindən tanınması zəruridir
- ✓ regional və lokal normaların formalaşması üçün bütün maraqlı tərəflərin tanınmasına ehtiyac yoxdur.

64. Göstərilənlərdən hansı Dünya Ticarət Təşkilatı çərçivəsində keçirilən raundlardan deyil?

- Doha raundu
- Cenevrə raundu
- Tokio raundu
- ✓ Vaşinqton raundu
- Dillon raundu

65. Standartlaşdırmanın beynəlxalq ticarətə maneə olmaq xüsusiyyətini nəzərə alaraq Dünya Ticarət Təşkilatının hansı raundunda Texniki maneələr üzrə Saziş qəbul edilmişdir

- Dillon raundu

- Cenevrə raundu
- Tokio raundu
- ✓ Uruqvay raundu
- Doha raundu

66. Ticarət terminlərinin beynəlxalq təfsir qaydalarının (INCOTERMS) hazırlanmasında, eləcə də beynəlxalq arbitrajların təşkilində əhəmiyyətli rol oynayan və mənzil qərarı Parisdə yerləşən təşkilat hansıdır?

- Beynəlxalq ticarət hüququ üzrə Komisiya
- Gömrük tariflərinin beynəlxalq Bürosu
- Ticarət və İnkişaf üzrə BMT Konfransı
- ✓ Beynəlxalq Ticarət Palatası
- Xüsusi hüququn unifikasiyası üzrə Roma institutu

67. Aşağıdakı konsepsiyalardan hansı transmilli korporasiyaların transmilli hüquq qaydasında əmlak hüquqlarının təminatlandırılması zamanı irəli sürülmüş konsepsiyadır?

- kvaziregional müqavilə konsepsiyası
- kvazimilli müqavilə konsepsiyası
- kvaziqlobal müqavilə konsepsiyası
- ✓ kvazibeynəlxalq müqavilə konsepsiyası
- kvazilokal müqavilə konsepsiyası

68. Beynəlxalq standartlara müxtəlif aktlarda aşağıdakı hansı müxtəlif adlarla rast gəlinə bilər? 1. texniki tənzimləmə; 2. ticarətdə texniki maneələr; 3. beynəlxalq standartlaşdırma ; 4. texniki normalaşdırma

- 1,2,4
- 1,2,3
- 2,3,4
- ✓ hamısı
- 1,3,4

69. Beynəlxalq iqtisadi hüquqda aşağıdakı müqavilə formalarından hansılar mövcud deyil? 1. Müqavilə nizamnamələr; 2. özü icra olunan müqavilələr; 3. Müqavilə əqdlər; 4. Birbaşa tətbiq edilən müqavilələr; 5. Hissəhissə tətbiq edilən müqavilələr.

- 1,3,4
- 1,4,5
- 1,2,5
- 3,4,5
- ✓ 2,3,4

70. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn mənbələrinə daxil deyil?

- Sivilizasiyalı xalqların hüququ
- Beynəlxalq adətlər
- “üçüncü hüquq” qaydası və ya transmilli hüquq
- Beynəlxalq iqtisadi təşkilatların qərar və qətnamələri
- ✓ Ayrı-ayrı ölkələrin məhkəmələri tərəfindən çıxarılan qərarlar

71. Hansı alimin fikrincə müasir beynəlxalq iqtisadi hüquq qloballaşma dövrünün hüququ deyil?

- F.Cessup
- D.Karro
- M.M. Boquslavski
- ✓ V.M. Şumilov
- P.Juar

72. Transmilli hüququ ədəbiyyatlarda “qeyridövlət tənzimləməsi” kimi adlandırılan müəllif kimdir?
- V.M. Şumilov
 - F.Cessup
 - P.Juar
 - ✓ M.M. Boquslavski
 - D.Karro
73. 1974-cü ildə Yeni Beynəlxalq İqtisadi Qaydanın bəyan edilməsi ilə bağlı sənədlər üçlüyünün qəbul edilməsi beynəlxalq iqtisadi hüquqda inkişafda olan ölkələr üçün hansı prinsiplərin formalaşdırılmasını sürətləndirilmiş oldu
- milli rejim
 - qarşılıqlı mənfəət
 - təbii ehtiyatlar üzərində dövlət suverenliyi
 - daha əlverişli rejim
 - ✓ preferensiya
74. beynəlxalq müqavilə ilə ifadə edilməyən, bir neçə və ya bütün dövlətlərə münasibətdə uzunmüddətli tətbiq nəticəsində formalaşan qayda kimi təzahür edən beynəlxalq iqtisadi hüquq mənbəsi necə adlanır?*
- beynəlxalq qayda
 - beynəlxalq üsul
 - Beynəlxalq ənənə
 - ✓ beynəlxalq adət
 - beynəlxalq metod
75. Komitələrarası beynəlxalq müqavilələr bütövlükdə kimlər üçün öhdəlik yaradır?
- Təsərrüfat subyektləri
 - Transmilli şirkətlər
 - Hökumətlər
 - Ayrı-ayrı fərdlər
 - ✓ Dövlətlər
76. Standartlaşdırmanın əsas məqsədinə aşağıdakılardan hansı daxil deyil?
- ekoloji təhlükəsizlik
 - həyatın və sağlamlıq səviyyəsinin yüksəldilməsi
 - bitki aləminin təhlükəsizliyinin təmin edilməsi
 - heyvan aləminin təhlükəsizliyinin təmin edilməsi
 - ✓ enerji təhlükəsizliyi
77. Xarici dövlətin qanunvericiliyindən immunitet dedikdə nə başa düşülür?
- dövlətin fəaliyyətinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi
 - dövlətin fəaliyyətinin digər dövlətin qanunları ilə tənzimlənməsi
 - dövlətin fəaliyyəti özünün hüquq qaydası ilə deyil, beynəlxalq təşkilatların qətnaməsi ilə tənzimlənməli
 - ✓ dövlətin fəaliyyətinin yalnız, özünün daxili hüquq qaydası ilə tənzimlənməsi
 - dövlətin fəaliyyəti digər dövlətin qanunları ilə deyil, beynəlxalq təşkilatların qətnaməsi ilə tənzimlənməli
78. Dövlət immuniteti ilə qəbul edilmiş qanunvericilik aktları olmayan ölkələrə hansılar aiddir?
- Danimarka; Koreya
 - ✓ Fransa; Belçika; Kanada
 - Avstriya; Monqolustan

- İsveçrə; İtaliya

79. Dövlətlərdən hansında dövlət immuniteti ilə qəbul edilmiş qanunvericilik aktları “funksional immunitet” nəzəriyyəsinə əsaslanır?

- ABŞ-da
- Böyük Britaniyada
- Pakistanda
- Avstraliyada
- ✓ Hamısında

80. Dövlət immuniteti dedikdə –dövlətin razılığı olmadan onun, eləcə də inzibati-ərazi vahidlərinin digər dövlətlərə tabe olmamaqla bağlı hansı hüquqları mövcuddur?

- digər dövlətin dövlət orqanlarına tabe olmamaq hüququ
- ✓ hamısı
- digər dövlətin qanunlarına və normativ hüquqi göstərişlərinə tabe olmamaq hüququ
- digər dövlətin məhkəmə hakimiyyətinə tabe olmamaq hüququ

81. Yeni Beynəlxalq İqtisadi Qaydaya əsasən aşağıdakılardan hansılar nəzərdə tutulmur?

- inkişafda olan dövlətlərə verilən güzəştlərin tədricən həmin dövlətlər tərəfindən ləğvi üzrə tədbirlərin həyata keçirilməsi öhdəliyi
- inkişafda olan dövlətlərə təqdim edilən preferensiyaların müəyyən müddətlə məhdudlaşdırılması
- heç biri
- ✓ inkişaf etmiş sənaye ölkələri arasında qarşılıqlı preferensiyaların tətbiqi

82. UNIDO-nun fəaliyyəti üzrə qəbul olunan Lima Bəyannaməsi və sənayenin tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramının əsas maliyyə mənbələri hansılar təşkil etmişdir?

- BMT-nin Daimi texniki yardım proqramı
- ✓ hamısı
- BMT-nin sənaye inkişafı fonduna könüllü ödəmələr təşkil edirdi
- İnkişaf üçün BMT büdcəsindən müntəzəm olaraq ayrılan məbləğlər

83. BMT-nin YBİQ-nın yaradılması haqqında 1974-cü il Bəyannaməsində verilən prinsiplərdən hansılar düzgün ifadədə verilib?

- dünya iqtisadi problemlərinin həll olunmasında dövlətlərin hərtərəfli və səmərəli iştirakı
- dövlətlərin suveren bərabərliyi; xalqların öz müqəddaratını təyin etməsi; ərazi bütövlüyü
- inkişafda olan dövlətlərdən idxal və ixrac edilən məhsulların qiymətləri arasında ədalətli və düzgün münasibətlərin yaradılması
- ✓ hamısı

84. Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiya aşağıda təqdim edilən hüquqlardan hansıları bəyan etmişdir?

- ✓ hamısı
- hər bir dövlətin milli sərvətləri və təbii resusları üzərində müstəqil sərəncam vermək hüququnu
- xarici investisiyanın dövlətdaxili qanunvericilik ilə tənzimlənməsi hüququnu
- xarici mülkiyyətin milliləşdirilməsi hüququnu

85. Yeni Beynəlxalq İqtisadi Qaydanın (YBİQ) və yeni dünya düzəninin yaradılmasını zəruri edən şərtlərə aşağıdakılardan hansılar aiddir?

- 1973-cü ildə Yaxın Şərqdə müharibənin başlanması
- Bretton-Vuds sisteminin XX əsrin 70-ci illərində ciddi problemlərlə üzləşməsi
- dünya bazarında neftin qiymətinin qalxmağa başlaması
- ✓ hamısı

86. Açıq dənizə çıxışı olmayan qitə daxili dövlətlərə sahilyanı qonşu dövlətin ərazisindən sərbəst çıxış hüququnun tanınması adət norması kimi məcəllələşdirilən Konvensiyalar hansılardır?

- ✓ hamısı
- 1982-ci il BMT-nin Dəniz hüququ üzrə Konvensiyası ilə
- 1965-ci il Qitə daxili dövlətlərin tranzit ticarəti haqqında Konvensiya ilə

- 1958-ci il Açıq dəniz haqqında Konvensiyası ilə

87. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipindən istisnalar kimi inkişafda olan dövlətlər üçün imtiyazlı rejimə daxildir:

- ✓ inkişafda olan ölkələrdən ixrac olunan məhsullardan idxal kömrük rüsumunun tutulmaması
- inkişafda olan ölkələrə ixrac olunan məhsullardan ixrac gömrük rüsumlarının artırılması
- inkişafda olan ölkələrdən ixrac olunan məhsullardan idxal gömrük rüsumunun artırılması
- hamısı

88. İ.Lukaşuk “ideya prinsipləri” dedikdə aşağıdakılardan hansıları nəzərdə tutur?

- Sülh və əməkdaşlıq
- Demokratiya
- Humanizm
- ✓ Hamısı

89. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi üçün sahəvi prinsipləri aşağıda göstərilənlərin hansından asılı olaraq müəyyən etmək olar?

- subyektlərin dairəsindən
- ✓ hamısı
- hüquqi tənzimləmədə digər normaların yaradılmasındakı rolundan
- subyektlərin hüquq və vəzifələrindən

90. BMT Nizamnaməsinin 51-ci maddəsi aşağıdakılardan hansını özündə əks etdirir?

- Dövlətin əməkdaşlıq etmək hüququndan
- ✓ Dövlətin özünü müdafiə hüququndan
- Dövlətin xarici kapitalı müdafiə etmək öhdəliyindən
- Dövlətin mübahisələri dinc həll etməklə bağlı öhdəliyindən
- Dövlətin digər dövlətlərə qarşı ayrı-seçkilik etməmək öhdəliyindən

91. Hansı müqavilənin 18-ci maddəsində qeyd edilir ki, razılığa gələn Tərəflər dövlət suverenliyinə və suveren hüquqlara münasibətdə bir daha təsdiqləyirlər ki, suverenliyin və suveren hüquqların həyata keçirilməsi beynəlxalq hüququn normalarına uyğun olmalıdır

- Nəqliyyat Xartiyasına Müqavilədə
- ✓ Enerji Xartiyasına Müqavilədə
- Ticarət Xartiyasına Müqavilədə
- Sənaye Xartiyasına Müqavilədə
- Rabitə Xartiyasına Müqavilədə

92. Sahilyanı dövlətin iqtisadi zonada və qitə şelfində canlı və mineral resuslara suveren hüquqları qeyd edilən Konvensiya necə adlanır?

- Sahilyanı ərazi hüququ üzrə 1980-ci il BMT Konvensiyası
- ✓ Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası
- Qitə şelfi hüququ üzrə 1982-ci il BMT Konvensiyası
- Canlı və mineral resurslar hüququ üzrə 1982-ci il BMT Konvensiyası
- İqtisadi zona hüququ üzrə 1982-ci il BMT Konvensiyası

93. Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsinə əsasən suveren bərabərlik anlayışına aşağıdakı ünsürlərdən hansı daxil deyil?

- dövlətlər hüquq cəhətdən bərabərdirlər
- ✓ hər bir dövlət öz siyasi, ictimai, iqtisadi və mədəni sistemini sərbəst seçmək inkişaf etdirməyi BMT-nin digər üzvləri ilə razılaşdırmalıdır
- hər bir dövlət digər dövlətlərin hüquq subyektivinə hörmət etməyə borcludur
- dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır
- hər bir dövlət tam suverenliyə xas olan hüquqlardan istifadə edir

94. UNIDO-nın fəaliyyəti nəticəsində qəbul olunan Lima Bəyannaməsi və sənayenin tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramının əsas məqsədi nədən ibarət idi?

- dünya sənaye istehsalında inkişaf etmiş ölkələrin payını azaltmaq təşkil edirdi
- ✓ dünya sənaye istehsalında inkişafda olan dövlətlərin payını artırmaq təşkil edirdi
- dünya sənaye istehsalında inkişafda olan dövlətlərin payını azaltmaq təşkil edirdi
- dünya sənaye istehsalında zəif inkişaf etmiş ölkələrin payını artırmaq təşkil edirdi
- dünya sənaye istehsalında inkişaf etmiş ölkələrin payını artırmaq təşkil edirdi

95. 1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində “77-lər qrupu” təsis edilir. Bu qrupun əsas vəzifəsi nədən ibarət idi?

- beynəlxalq ticarətin genişləndirilməsi konsepsiyasının işlənilməsi
- ✓ beynəlxalq iqtisadi əlaqələrin yenidən qurulması proqramını hazırlamaq
- beynəlxalq bazarın yenidən formalaşdırılması qaydalarının işlənilib hazırlanması
- beynəlxalq iqtisadi münasibətlərdə transmilli korporasiyaların maraqlarının qorunması qaydalarını hazırlamaq
- beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin yeni çərçivə qaydalarını hazırlamaq

96. Tranzitin azadlığı prinsipi ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- tranzit hüququ bir qayda olaraq maraqlı dövlətlər arasında qarşılıqlıq prinsipi əsasında beynəlxalq sazişlərlə tənzimlənir
- ✓ tranzit keçidi, gömrük, vergi və rüsumlar istisna olmaqla tranzit xidmətləri yığımlarından azaddır
- müasir beynəlxalq hüquq tranzitin azadlığı haqqında şərtsiz norma nəzərdə tutmur
- tranzitin qayda və şərtləri maraqlı dövlətlərin arasında bağlanan ikitərəfli və çoxtərəfli sazişlərlə tənzimlənir
- tranzit dövləti tranzit hüququna icazəni özünün qanunvericiliyi əsasında verir və əgər tranzit verməkdən imtina edərsə, belə bir qərarı əsaslandırmağa borclu deyil

97. Aşağıdakılardan hansı iqtisadi əməkdaşlıq prinsipinin məzmununun açıqlamasını əks etdirmir?

- BMT Nizamnaməsində ifadə edilən prinsiplərə və məqsədə müvafiq olaraq istənilən iqtisadi əməkdaşlıq formasında iştirak hüququ
- ✓ beynəlxalq iqtisadi inteqrasiya prosesində ölkələrin bərabərhüquqluluğu
- beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaşları sərbəst müəyyən etmək hüququnu inkişafda olan və keçid iqtisadiyyatlı dövlətlərin maraqlarını müdafiə etməklə
- beynəlxalq ticarətin liberallaşdırılması istiqamətində dövlətlərin qarşılıqlı güzəşt və yardım hüququnu və s. nəzərdə tutur
- universal və regional iqtisadi rəşkilatlarda dövlətlərin iştirak hüququ

98. Aşağıdakı Konvensiyalardan hansında sahilyanı dövlətin iqtisadi zonada və qitə şelfində canlı və mineral resuslara suveren hüquqları qeyd edilir?

- Dövlət əmlakı, dövlət arxivləri və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında 1983-cü il Vyana Konvensiyasında
- ✓ Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında
- Kontinental şelfdə təbii sərvətlərdən istifadə haqqında 1978-ci il Haaqa Konvensiyası
- Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında Kioto Konvensiyası (1973)
- Müqavilələrə münasibətdə hüquqi varislik haqqında 1978-ci il Vyana Konvensiyasında

99. Beynəlxalq iqtisadi təhlükəsizlik aşağıdakılardan hansını nəzərdə tutmur?

- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini
- ✓ beynəlxalq iqtisadi mübahisələrin güc yolu ilə həllini
- bütün xalqların bərabərhüquqluğu şəraitində humanitar-iqtisadi inteqrasiyanı
- beynəlxalq iqtisadi mübahisələrdə məcburiyyət mexanizmlərindən qarşılıqlı etimada üstünlüyün verilməsini
- əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını

100. Beynəlxalq iqtisadi təhlükəsizlik aşağıdakılardan hansını nəzərdə tutmur?
- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini
 - √ beynəlxalq iqtisadi mübahisələrdə üstünlüyün qarşılıqlı etimada deyil, məcburiyyət mexanizmlərinə verilməsini.
 - bütün xalqların bərabərhuquqluğu şəraitində hümanitar-iqtisadi inteqrasiyanı
 - beynəlxalq iqtisadi mübahisələrin dinc həllini
 - əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını
101. AR-in Milli təhlükəsizlik haqqında 2004-cü il Qanununun neçənci maddəsində qeyd edilir ki, AR öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrlə müvafiq olaraq təmin edir?
- 4-cü maddə
 - √ 24-cü maddə
 - 34-cü maddə
 - 44-cü maddə
 - 14-cü maddə
102. Hansı sənəddə əmtəələrin tranzit statusuna düşməsi üçün onların bir üzv dövlətin ərazisindən digərinin ərazisi vasitəsilə üçüncü dövlətin ərazisinə aparılması nəzərdə tutulub?
- Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci il Müqaviləsi
 - √ Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası
 - Tariflər və Ticarət üzrə Baş Saziş –GATT (1947)
 - Avropa İqtisadi Birliyinin təsisi edilməsi haqqında 1957-ci il Müqaviləsi
 - Elektrik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya (1923)
103. Tranzitin universal qaydada beynəlxalq hüquqi tənzimlənməsi 1919-cu ildə ilk dəfə hansı sənəddə öz əksini tapmışdır?
- Tariflər və Ticarət üzrə Baş Saziş –GATT
 - √ Versal Müqaviləsi
 - Avropa İqtisadi Birliyinin təsisi edilməsi haqqında Müqaviləsi
 - Tranzit azadlığı haqqında Barselona Konvensiyası
 - Elektrik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya
104. Aşağıdakı sənədlərdən hansı tranzitin universal qaydada beynəlxalq hüquqi tənzimlənməsini özündə ehtiva edən sənədlərə aiddir? 1. Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası; 2. Enerji Xartiyasına Müqavilə (1994); 3. Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; 4. MDB iştirakçı dövlətlərinin elektrik enerjisi və gücünü tranziti haqqında Saziş (2000)
- 1,3
 - √ hamısı
 - 1.4
 - 2.3
 - 2.4
105. tranzitin azadlığı hüquqi təbiət baxımından beynəlxalq hüququn hansı ümumtanınmış prinsipindən meydana gəlir?
- insan hüquqlarına hörmət edilməsi
 - √ dövlətlərin əməkdaşlıq prinsipindən
 - mübahisələrin dinc həlli
 - güc tətbiq etməmək və güclə hədələməmək
 - daxili işlərə qarışmamaq

106. Beynəlxalq iqtisadi münasibətlərin spesifik xarakterinə uyğun olaraq ayrı-seçkiliyə yol verməmək prinsipindən hüququayğun istisnalar kimi inkişafda olan dövlətlərə prefensiyanın verilməsi ilə bağlı konvensiyalar necə adlanır?
- Roma konvensiyaları
 - √ Loma konvensiyaları
 - Puma konvensiyaları
 - Toha konvensiyaları
 - Doha konvensiyaları
107. Enerji Xartiyasına Müqavilənin 10-cu maddəsinə əsasən nəyəmünasibətdə heç bir halda ayrı-seçkiliyə yol verməklə idarə, istifadə, sahiblik edilə və sərəncam verilə bilməz
- Daxili investisiyalara
 - √ Xarici investisiyalara
 - İqtisadi subyektlərin fəaliyyət sferasına
 - Mülkiyyət formasına
 - Yeraltı sərvətlərə
108. Dövlət əmlakı, dövlət arxivləri və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında 1983-cü il Vyana Konvensiyasında qeyd edilir ki, konvensiyanın qaydaları təbii ehtiyatlar üzərində suverenliyin bölünməzliyi prinsipinə şamil edilmir?
- Maddə 10
 - √ Maddə 16
 - Maddə 19
 - Maddə 22
 - Maddə 13
109. Müqavilələrə münasibətdə hüquqi varislik haqqında 1978-ci il Vyana Konvensiyasının hansı maddəsində qeyd edilir ki, konvensiyanın qaydaları təbii ehtiyatlar üzərində suverenliyin bölünməzliyi prinsipinə şamil edilmir?
- Maddə 10
 - √ Maddə 13
 - Maddə 19
 - Maddə 22
 - Maddə 16
110. Hansı prinsipə əsasən əcnəbi dövlətin fiziki və hüquqi şəxsləri hüquqi münasibətlərin ayrı-ayrı növlərinə görə qarşılıqlı əsasında hüquqca milli fiziki və hüquqi şəxslərə tamamilə bərabər tutulurlar?
- Qarşılıqlı fayda prinsipi
 - √ Milli rejim
 - Preferensial rejim
 - Millət üçün ən əlverişli şərait prinsipi (rejimi)
 - Ayrı-seçkiliyə yol verməmək prinsipi
111. Hüquqi anlamda bu prinsip dövlətin tərəf-müqabil dövlət tərəfindən ona (habelə onun vətəndaşlarına və onun milli hüququnun digər subyektlərinə) bu dövlətin digər bütün dövlətlərə verdiyi imkanlardan pis olmayan imkanlarının verilməsi hüququnu bildirir
- Qarşılıqlı fayda prinsipi
 - √ Ayrı-seçkiliyə yol verməmək prinsipi
 - Milli rejim
 - Millət üçün ən əlverişli şərait prinsipi (rejimi)
 - Preferensial rejim
112. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn xüsusi adlandırılan prinsiplərinə aid deyil? 1. dövlətlərin suveren bərabərliyi 2. dövlətlərin öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində suverenitet prinsipi; 3. qarşılıqlı fayda prinsipi. 4. mübahisələrin sülh yolu ilə həlli; 5. daxili işlərə qarışmamaq;

- 1,3,5
- √ 1,4,5
- 3,4,5
- 2,3,5
- 1,2,3

113. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn xüsusi adlandırılan prinsiplərinə aiddir? 1. iqtisadi əməkdaşlıq prinsipi; 2. dövlətlərin öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində suverenitet prinsipi; 3. qarşılıqlı fayda prinsipi. 4. mübahisələrin sülh yolu ilə həlli; 5. daxili işlərə qarışmamaq;

- √ 1,2,3
- 1,4,5
- 1,3,5
- 3,4,5
- 2,3,5

114. Dövlətin öz sərhədləri hüdudlarında başçılığı (üstünlüyü) və beynəlxalq işlərdə onun müstəqilliyi dedikdə nə başa düşülür?

- Daxili işlərə qarışmamaq
- √ Dövlət suverenliyi
- İnsan haqlarına hörmət
- Xalqların bərabər hüquqlara malik olması
- Ərazi bütünlüyü

115. UNCTAD-ın fəaliyyətinin nəticələrinə aşağıdakılardan hansı daxil deyil?

- Beynəlxalq ticarət və beynəlxalq siyasətin prinsipləri
- √ İnkişafda olan dövlətlərə təqdim edilən preferensiyaların həddinin müəyyənləşdirilməsi qaydaları
- Xammal üzrə inteqrasiya proqramı çərçivəsində ümumi fondun təsis edilməsi haqqında qərar
- Daha az inkişaf etmiş ölkələrə yardım proqramını qeyd etmək olar
- ümumi preferensiya sisteminin yaradılması haqqında qərar

116. BMT-nin YBİQ-nın yaradılması haqqında 1974-cü il Bəyannaməsində öz əksini tapan və sonradan dəqiqləşdirilən prinsiplərdən hansı düzgün ifadə edilməyib?

- beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin suveren bərabərliyi
- √ bazarın bölüşdürülməsinin genişləndirilməsi
- xarici borclar probleminin həlli
- inkişafda olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi
- dövlətlərin təbii sərvətləri üzərində ayrılmaz suveren hüquqlarının tanınması

117. YBİQ-nın təsis olunması yolunda növbəti addım olan Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiya nə zaman və hansı təşkilat tərəfindən qəbul edilib?

- 1973-cü ilin əvvəlində UNCİTRAL-ın Katibliyinin xüsusi sessiyasında
- 1973-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında
- √ 1974-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında
- 1974-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında
- 1973-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında

118. Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında fəaliyyət Proqramı və eyni adlı Bəyannamə nə zaman və hansı təşkilat tərəfindən qəbul edilib?

- 1973-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında
- √ 1974-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında
- 1974-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında
- 1973-cü ilin əvvəlində UNCİTRAL-ın Katibliyinin xüsusi sessiyasında

- 1973-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında
119. Preferensiya prinsipinin inkişafı aşağıdakı inetitutlardan hansının meydana gəlməsinə səbəb olmuşdur?
- BMT Baş Məclisinin köməkçi orqanı Beynəlxalq ticarət hüququ üzrə Komissiyanın (UNCITRAL-1966)
 - ✓ Yeni Beynəlxalq İqtisadi Qaydanın (1974)
 - Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT-1947)
 - Dünya Ticarət Təşkilatının (1995)
 - Ticarət və İnkişaf üzrə BMT Konfransının (UNCTAD-1964)
120. Aşağıdakı sənədlərdən hansı tranzitin azadlığı prinsipinin Barselona Konvensiyasından sonra öz əksini daha geniş formada tapdığı sənədlərdən deyil?
- Tariflər və Ticarət haqqında baş Sazişin (1947) V maddəsində
 - ✓ Şimali Amerika Azad Ticarət Zonası haqqında Sazişdə
 - Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Müqavilədə
 - Enerji Xartiyasına Müqavilənin 7-ci maddəsində
 - UNCTAD-ın Prinsiplərində
121. Tranzitin azadlığı hansı hüquqları nəzərdə tutur?
- dəniz limanlarına sərbəst çıxış hüququnu
 - açıq dənizin azadlıqlarına dair hüquqları
 - sahilvani dövlətin daxili və ərazi sularından sərbəst keçid hüququnu
 - ✓ sahilvani dövlətin daxili və ərazi sularının dərinliklərindən sərbəst istifadə hüququnu
 - dəniz limanlarından istifadədə bərabər rejimi
122. Tranzit keçidi haqqında aşağıda qeyd edilənlərin hansı doğru deyil? 1. Tranzit keçidi gömrük rüsumlarından azaddır; 2. Tranzit keçidi vergilərdən azad deyil; 3. Tranzit keçidi gömrük yığımlarından azaddır; 4. Tranzit keçidi vergilərdən azaddır; 5. Tranzit keçidi tranzit xidmətlərindən azaddır; 6. Tranzit keçidi tranzit xidmətlərindən azad deyil
- 1.5
 - 3.6
 - 1.3
 - ✓ 2.5
 - 2.4
123. “İstənilən halda tranzitə razılıq” müəyyən hallarda, xüsusən də, beynəlxalq hüquq normaları pozulduğu zaman müvafiq hüquq qeyd-şərtsiz məhdudlaşdırıla və ləğv edilə bilər. Delikvent dövlətə qarşı belə tədbirlər BMT Nizamnaməsinin hansı maddəsindən meydana gəlir?
- 21.0
 - 61.0
 - ✓ 51.0
 - 41.0
 - 31.0
124. Enerji Xartiyasına Müqavilənin hansı maddəsinə əsasən xarici investisiyalara münasibətdə heç bir halda ayırı-seçkiliyə yol verməklə idarə, istifadə, sahiblik edilə və sərəncam verilə bilməz?
- maddə 25
 - maddə 5
 - maddə 15
 - ✓ maddə 10
 - maddə 20

125. Enerji Xartiyasına Müqavilənin hansı bölməsində qeyd edilir ki, hər bir razılığa gələn Tərəf bu Müqaviləyə müvafiq digər Tərəflərin investorları üçün istisna olmadan stabil, bərabərhüquqlu, əlverişli və aşkarlıq şəraiti ilə ədalətli və bərabər rejim yaradır?
- Xarici investorların hüquqlarının müdafiəsi
 - İntestisiyaların stimullaşdırılması və investisiya qoyuluşları üçün əlverişli mühitin formalaşdırılması
 - Xarici investisiyaların müdafiəsi və stimullaşdırılması
 - İntestorların fəaliyyətinin hüquqi təminatı
 - ✓ Kapital qoyuluşunun təşviqi və müdafiəsi
126. Dövlətlərin əməkdaşlığı prinsipi aşağıdakı aktlardan hansında öz ifadəsini tapmışdır? 1. BMT Nizamnaməsi (1945); 2. BMT-nin “Beynəlxalq hüququn prinsipləri haqqında” Bəyannaməsində (1970); 3. Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiyasında (1974); 4. Yeni beynəlxalq iqtisadi qaydaya aid beynəlxalq ümumi hüququn prinsiplərinin mütərəqqi inkişafı haqqında Seul Bəyannaməsində (1986).
- 2,3, 4
 - 1,2,3
 - 2,1,4
 - ✓ hamısı
 - 1,3,4
127. Beynəlxalq iqtisadi hüququn adət mənşəli norması olması Enerji Xartiyasına Müqavilənin 18-ci maddəsinə əsasən “razılığa gələn Tərəflər dövlət suverenliyinə və suveren hüquqlara münasibətdə bir daha təsdiqləyirlər ki, suverenliyin və suveren hüquqların həyata keçirilməsi...” (ifadəni sona çatdırın)
- beynəlxalq təşkilatların qətnamələrinə müvafiq olmalıdır
 - dövlətdaxili hüququn normalarına uyğun olmalıdır
 - milli hüquq sisteminin normalarına uyğun olmalıdır
 - ✓ beynəlxalq hüququn normalarına uyğun olmalıdır
 - transmilli hüququn normalarına uyğun olmalıdır
128. Q. M. Velyaminova görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil?
- qarşılıqlı mənfəət
 - daha əlverişli rejim
 - milli rejim
 - ✓ təbii ehtiyatlar üzərində dövlət suverenliyi
 - preferensiya
129. M. M. Boquslavskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil?
- xarici iqtisadi əlaqələrin formasının sərbəst müəyyən olunması
 - milli rejim
 - daha əlverişli rejim
 - ✓ iqtisadi ayrı-seçkiliyə yol verməmək
 - təbii resuslar və iqtisadi fəaliyyət üzərində ayrılmaz dövlət suverenliyi
130. E. T. Usenko və B. M. Aşavskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1) təbii ehtiyatlar üzərində dövlət suverenliyi
- daha əlverişli rejim
 - təbii ehtiyatlar üzərində dövlət suverenliyi
 - iqtisadi ayrı-seçkiliyə yol verməmək
 - ✓ qarşılıqlıq
 - milli rejim
131. Q. Svartsenberqer və V.M. Koredskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil?

- milli rejim
- minimal standartlar
- prefensiyanın təqdim olunması
- ✓ dövlət suverenliyi
- qarşılıqlı

132. Dövlətlərarası iqtisadi münasibətlərdə hansı prinsipin xüsusi praktik əhəmiyyət kəsb etməsini nəzərə alaraq BMT Beynəlxalq Hüquq Komissiyası tərəfindən 1978-ci ildə daha əlverişli dövlət klausulları haqqında maddələr Layihəsini hazırlamışdır

- Qarşılıqlı mənfəət prinsipi
- Preferensiya prinsipi
- Tranzitin azadlığı prinsipi
- ✓ Daha əlverişli millət (dövlət) prinsipinin
- Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi

133. Əks qarşılıqlığın tətbiq edilməsinin mümkünlüyü Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində əksini tapmışdır?

- ✓ 69.0
- 79.0
- 59.0
- 39.0
- 49.0

134. Birtərəfli klausula əsasən hansı prinsipin tətbiqi mümkün olmayan sahələrdə tətbiq edilir

- tərəfsizlik
- təhlükəsizlik
- ✓ qarşılıqlı
- əlverişlik
- əvəzlilik

135. Əks qarşılıqlığın tətbiq edilməsinin mümkünlüyü aşağıdakı qanunlardan hansında öz əksini tapmışdır?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi
- Azərbaycan Respublikasının Ailə Məcəlləsi
- ✓ Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

136. Beynəlxalq iqtisadi təhlükəsizlik aşağıdakılardan hansını nəzərdə tutur?

- beynəlxalq iqtisadi mübahisələrin güc yolu ilə həllini
- iqtisadi sistemin müdafiə qabiliyyətinin zəiflədilməsini
- beynəlxalq iqtisadi mübahisələrdə üstünlüyün qarşılıqlı etimada deyil, məcburiyyət mexanizmlərinə verilməsini
- ✓ beynəlxalq iqtisadi mübahisələrdə gücün yalnız beynəlxalq hüquqa uyğun tətbiqini
- bütün xalqların bərabər olmayan hüquqluğu şəraitində humanitar-iqtisadi inteqrasiyanı

137. tranzit dövləti nə zaman tranziti məhdudlaşdırmaq və dayandırmaq səlahiyyətinə malikdir?

- BMT tələb etdikdə
- Ümumdünya Ticarət Təşkilatı tələb etdikdə
- ölkənin 40 mindən çox vətəndaşı tələb etdikdə
- Həmsərhəd ölkələr tələb etdikdə
- ✓ ölkənin milli və transmilli maraqları tələb etdikdə

138. Enerji Xartiyasına Müqavilədə qeyri-ayrıseçkilik prinsipi üçün meyar, minimal standart kimi müəyyən edilən prinsip necə adlanır?
- “daha əlçatanlıq” prinsipi
 - “daha səmərəlilik” prinsipi
 - “daha əlaqəlilik” prinsipi
 - ✓ “daha əlverişlilik” prinsipi
 - daha ədalətlik” prinsipi
139. Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?
- mübahisələrin dinc həlli
 - əməkdaşlıq
 - pacta sunt servanda
 - ərazi bütövlüyü
 - ✓ pacta cogens servanda
140. Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?
- dövlətlərin suveren bərabərliyi
 - daxili işlərə qarışmamaq
 - insan hüquqlarına hörmət edilməsi
 - pacta sunt servanda
 - ✓ pacta sunt cogens
141. Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?
- ✓ yerin təkindən birgə istifadə
 - mübahisələrin dinc həlli
 - əməkdaşlıq
 - güc tətbiq etməmək və güclə hədələməmək
 - ərazi bütövlüyü
142. Bu prinsipə görə, dövlətlər özlərinin daxildövlət hüquq öhdəliklərini beynəlxalq hüquqa uyğunluğunu təmin etməlidirlər
- ✓ Beynəlxalq öhdəliklərin könüllü surətdə yerinə yetirilməsi prinsipi
 - Zor tətbiq etməmək və ya zorla hədələməmək
 - Daxili işlərə qarışmamaq
 - Xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratlarını həll etmələri
 - Dövlətlərin suveren bərabərliyi
143. 1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində “77-lər qrupu” təsis edilir. Bu təşkilat hansı dövlətləri özündə birləşdirdi?
- kapitalist məkanı ölkələrinin hamısını
 - keçid iqtisadiyyatlı ölkələri
 - zəif inkişaf etmiş ölkələri
 - ✓ inkişafda olan ölkələri
 - inkişaf etmiş ölkələri
144. Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərə hansı məqsədlə verilir?
- xarici ticarətdə müsbət saldonun təmininə nail olmaq üçün
 - iqtisadi artımın tarazlığına nail olmaq üçün
 - ölkənin aqrar sektorunun inkişafına nail olmaq üçün
 - ✓ iqtisadi inkişaf tarazlığına nail olmaq üçün

- ölkə sənayesinin inkişafının təmini məqsədilə
145. Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərin iqtisadi inkişaf tarazlığına nail olmaq üçün hansı ölkələrə münasibətdə təqdim edilib?
- yeni sənaye ölkələrinə
 - zəif inkişaf etmiş ölkələrə
 - inkişaf etmiş ölkələrə
 - ✓ inkişafda olan ölkələrə
 - keçid iqtisadiyyatlı ölkələrə
146. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi aşağıdakı aktlardan hansında öz əksini tapmışdır?
- BMT Nizamnaməsində (1945)
 - Enerji Xartiyasına Müqavilədə (1994)
 - Tariflər və Ticarət üzrə Baş Sazişdə –GATT-da (1947)
 - Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974)
 - ✓ Avropa İttifaqı işçilərinin əsas sosial hüquqları Xartiyası (1989)
147. Aşağıdakı alimlərdən hansının fikrincə iqtisadi əməkdaşlıq prinsipi daha çox ideya xarakterlidir və məzmunca digər prinsiplərdə açılır?
- ✓ İ.İ. Lukaşuk
 - İ.S. Pereterski
 - V.İ. Lisovski
 - V.M. Koretski
 - Q.M. Velyaminov
148. Aşağıda göstərilənlərdən hansı təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlətsuverenliyi prinsipində nəzərdə tutulmuşdur?
- beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə özəlləşdirmək
 - təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməməsi
 - təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi
 - ✓ dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət
 - təbii resusların istehlakçılarının təşkilatında birləşmək
149. İ.İ.Lukaşuk “ideya prinsipləri” dedikdə aşağıdakılardan hansıları nəzərdə tutur?
1.Sülh və əməkdaşlıq; 2.Humanizm; 3.Demokratiya; 4.Preferensiya.
- ✓ 1,2,3
 - hamısı
 - 2,3, 4
 - 2,1,4
 - 1,3,4
150. Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?
- insan hüquqlarına hörmət edilməsi
 - ərazi bütövlüyü
 - dövlətlərin suveren bərabərliyi
 - pacta sunt servanda
 - ✓ mübahisələrin güc yolu ilə həlli
151. Dünya Ticarət Təşkilatı sisteminə daxil olan çoxtərəfli ticarət müqavilələrinin şərh edilməsi haqqında qərar hansı səs çoxluğu ilə qəbul olunur?

- tam yekdilliklə
- 50%+1 səs
- ✓ 3/4
- 20
- 10

152. Aşağıdakı komitələrdən hansı Dünya Ticarət Təşkilatının daimi fəaliyyət göstərən orqanlarından olan Əmtəələrlə ticarət üzrə Şuranın himayəsində olan komitələrdir?

- ✓ Kənd təsərrüfatı üzrə Komitə; Sanitar və fitosanitar tədbirləri üzrə Komitə
- Üzv dövlətlərdə proteksionizm siyasətinin monitorinqi üzrə Komitə
- Qeyri-tarif tənzimlənmənin stimullaşdırılması tədbirləri üzrə Komitə
- Regional inkişaf üzrə Komitə
- Haqsız rəqabətə qarşı mübarizənin təşviqi üzrə Komitə

153. Nazirlər Konfransı Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişlə üzv dövlətlərin öhdəliklərdən azad edilməsi haqqında qərara neçə müddətdən bir baxmaq hüququnua malikdir?

- ən azı iki ildə bir dəfə
- ✓ ən azı ildə bir dəfə
- ən azı dörd ildə bir dəfə
- ən azı ildə iki dəfə
- ən azı ildə üç dəfə

154. Dünya Ticarət Təşkilatı (DTT) ilə əlaqədar aşağıda deyilənlərdən hansı yanlıştır?

- DTT idxal rüsumlarının səviyyəsini tədricən artırmağı təşviq edir
- ✓ hamısı
- DTT dünya ticarətində tənzimləyici alət kimi qeyri-tarif üsullarını qəbul edir
- DTT öz üzvləri arasında ikitərəfli danışıqları qəbul etmir və təşviq etmir

155. Dünya Ticarət Təşkilatının üzvləri üçün məcburi olmayan və 1997-ci ildə iştirakçı dövlətlər tərəfindən denonsasiya edilən sənədlər hansılardır?

- ✓ Süd məhsulları haqqında Saziş; Ət məhsulları üzrə Saziş
- Əmtəə qaydaları haqqında Saziş
- Paltar və tekstil və geyim məmulatları haqqında Saziş
- Kənd təsərrüfatı üzrə Saziş

156. Aşağıdakı sazişlərdən hansılar Dünya Ticarət Təşkilatının bütün üzvləri üçün məcburi deyil?

- Əmtəə qaydaları haqqında Saziş
- ✓ Mülki aviatexnika ilə ticarət üzrə Saziş; Dövlət satınalmaları haqqında Saziş
- Kənd təsərrüfatı üzrə Saziş
- Xidmətlərlə ticarət haqqında Baş Saziş

157. GATT üzrə danışıqların Annesi, Torqi və Cenevrə raundlarının (1949-1956) gedişində hansı nəticələr əldə edilmişdir?

- 35 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 15% azldılmışdı
- 15 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 5% azldılmışdı
- 25 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 10% azldılmışdı
- ✓ 55 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 25% azldılmışdı
- 45 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 20% azldılmışdı

158. GATT-ın Dillon raundunun (1960-1961-ci) nəticəsində hansı qərar qəbul edilmişdir?

- gömrük rüsumları yenidən 6,5% artırılmışdır
- gömrük rüsumları yenidən 3,5% aşağı salınmışdır
- gömrük rüsumları yenidən 11,5% aşağı salınmışdır
- ✓ gömrük rüsumları yenidən 6,5% aşağı salınmışdır

- gömrük rüsumları yenidən 11,5% artırılmışdır

159. Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsinin hazırlanması və yekunlaşdırılması ilə bağlı deyilənlərdən hansı doğrudur?

- Sürix konfransında (1944) hazırlanır və Brazzavil konfransında (1945) yekunlaşır
- Paris konfransında (1948) hazırlanır və Berlin konfransında (1949) yekunlaşır
- Dehli konfransında (1949) hazırlanır və London konfransında (1950) yekunlaşır
- Varşava konfransında (1946) hazırlanır və Ottava konfransında (1947) yekunlaşır
- ✓ Cenevrə konfransında (1947) hazırlanır və Havana konfransında (1948) yekunlaşır

160. ABŞ və İngiltərə arasında bağlanmış hansı müqavilələr II dünya müharibəsindən sonra təsis edilən beynəlxalq iqtisadi qaydanın əsasını təşkil etmişdir?

- Ticarət güzəştləri haqqında Müqavilə; (1942)
- İkiqat vergitutmadan imtina haqqında Müqavilə (1943)
- ✓ Qarşılıqlı yardım haqqında Müqavilə (1942)
- İqtisadi və Sosial inkişaf üzrə Müqavilə (1946)

161. Dünya Ticarət Təşkilatının hüquqi əsasını aşağıdakılardan hansı təşkil edir?

- Cenevrə raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Yəmən sazişi
- Kennedi raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Kasablanka sazişi
- Dillon raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Dehli sazişi
- ✓ Uruqvay raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Mərakeş sazişi
- Tokio raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Uruqvay sazişi

162. Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsinin hazırlanması və yekunlaşdırılması ilə bağlı deyilənlərdən hansı doğrudur?

- Nizamnamə Sürix konfransında (1944) hazırlanır və Brazzavil konfransında (1945) yekunlaşır
- Nizamnamə Varşava konfransında (1946) hazırlanır və Ottava konfransında (1947) yekunlaşır
- ✓ Nizamnamə Cenevrə konfransında (1947) hazırlanır və Havana konfransında (1948) yekunlaşır
- Nizamnamə Paris konfransında (1948) hazırlanır və Berlin konfransında (1949) yekunlaşır
- Nizamnamə Dehli konfransında (1949) hazırlanır və London konfransında (1950) yekunlaşır

163. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1A aşağıdakı sazişlərdən hansıdır?

- Xidmətlərlə ticarət üzrə Bazş Saziş
- Ticarət siyasətinin icmalı mexanizmi
- Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
- ✓ Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş
- Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş

164. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 3 aşağıdakı sazişlərdən hansıdır? "

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş
- ✓ Ticarət siyasətinin icmalı mexanizmi
- Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş
- Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
- Xidmətlərlə ticarət üzrə Bazş Saziş

165. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 2 aşağıdakı sazişlərdən hansıdır?
- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş
 - ✓ Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş
 - Ticarət siyasətinin icmal mexanizmi
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş
166. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1C aşağıdakı sazişlərdən hansıdır?
- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş
 - ✓ Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
 - Ticarət siyasətinin icmal mexanizmi
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş
167. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1B aşağıdakı sazişlərdən hansıdır?
- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş
 - ✓ Xidmətlərlə ticarət üzrə Baş Saziş
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
 - Ticarət siyasətinin icmal mexanizmi
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş
168. 1994-cü il Uruqvay raundunun Yekun Aktında təsbit edilən və onun hüquqi əsasını təşkil edən Mərakeş sazişi neçə maddədən ibarətdir?
- 10.0
 - ✓ 16.0
 - 14.0
 - 18.0
 - 12.0
169. Subsidyalar və kompensasiya tədbirləri haqqında Sazişə əsasən Araşdırma və ya mübahisə edilə bilən subsidiyalar Dünya Ticarət Təşkilatının üzvünün maraqlarına nə zaman ciddi zərər vurur?
- ümumi subsidiya həddi əmtəənin qiymətinin 3%-ni keçmiş olsun
 - ✓ ümumi subsidiya həddi əmtəənin qiymətinin 5%-ni keçmiş olsun
 - ümumi subsidiya həddi əmtəənin qiymətinin 10 %-ni keçmiş olsun
 - ümumi subsidiya həddi əmtəənin qiymətinin 15%=-ni keçmiş olsun
 - ümumi subsidiya həddi əmtəənin qiymətinin 8 %-ni keçmiş olsun
170. Dünya ticarət sisteminin əsasını təşkil edən və Dünya Ticarət Təşkilatının bütün üzv dövlətləri üçün məcburi olan “Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş” GATT-in hansı əlavəsi kimi qəbul edilir? (
- “1A” Əlavəsi
 - ✓ “1C” Əlavəsi
 - “1D” Əlavəsi
 - “1E” Əlavəsi
 - “1B” Əlavəsi

171. Bu saziş Uruqvay raundunun ticarət danışıqlarında əmtələri dünya ticarəti ilə əlaqəsi olan dövlətlərin investisiya xarakterli tənzimləmə tədbirlərinin məhdudlaşdırılması üçün qəbul olunmuş və əsas məqsəd xarici investisiyanın sərbəst hərəkəti üçün Dünya Ticarət Təşkilatının liberallaşdırma prinsipinin tətbiqini təmin etmək idi.

- GATT
- ✓ TRIMS
- GAAT
- TRIPS
- GATS

172. 1995-ci il Fiziki şəxslərin yerdəyişməsi haqqında GATS-in III Protokoluna əsasən “ağ yaxalılıq” ali təhsil, mühasibat, hüquqi xidmət sferasında çalışan şəxslərin xidmətinin beynəlxalq istifadəsi imkanını ifadə edir. Müvafiq xidmətlərin həyata keçirilməsi ilə bağlı qaydalara aşağıdakılardan hansı daxil deyil?

- lisenziya qaydasında həyata keçirilə bilər
- ✓ bir qayda olaraq 1 ildən artıq olmayan müddətdə həyata keçirilə bilər
- qəbul edən dövlətdə əmək müqaviləsi bağlamaqla
- xidmətlər haqqında sazişdə nəzərdə tutulan çərçivədə
- qəbul edən dövlətdə kommersiya fəaliyyətini həyata keçirməklə bağlı öhdəliyi olmadan

173. GATT 1994-ün XIII maddəsi nəyi nəzərdə tutur?

- idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi
- idxal-ixracın
- ✓ qadağan olunmasına münasibətdə ayrışdırıcıya yol verməmək prinsipini
- ixrac subsidiyasının istisnasını
- valyuta tədbirlərini
- gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən
- lisenziya, kvota və s. formalı məhdudiyyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar

174. GATT 1994-ün VIII maddəsi nəyi nəzərdə tutur?

- gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən
- lisenziya, kvota və s. formalı məhdudiyyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar
- ✓ idxalixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi
- ixrac subsidiyasının istisnasını
- valyuta tədbirlərini
- idxalixracın
- qadağan olunmasına münasibətdə ayrışdırıcıya yol verməmək prinsipini; ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən

175. GATT 1994-ün XII maddəsində nədən bəhs edilir?

- tranzitin azadlığından
- valyutamaliyyə
- ✓ ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir
- gömrük tənzimlənməsi üçün əmtəələrin qiymətləndirilməsinin ümumi prinsiplərini əks etdirir
- ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
- antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir

176. GATT 1994-ün
X maddəsində nədən bəhs edilir?
- tranzitin azadlığından
 - √ ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsiplərini əks etdirir
 - valyutamaliyyə
 - ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir
 - antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir
177. GATT 1994-ün
VII maddəsində nədən bəhs edilir?
- tranzitin azadlığından
 - √ gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsiplərini əks etdirir
 - ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - valyutamaliyyə
 - ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir
 - antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir
178. GATT 1994-ün
VI maddəsində nədən bəhs edilir?
- tranzitin azadlığından
 - √ antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir
 - ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - valyutamaliyyə
 - ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir
 - gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsiplərini əks etdirir
179. GATT 1994-ün
V maddəsində nədən bəhs edilir?
- antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir
 - √ tranzitin azadlığından
 - ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - valyutamaliyyə
 - ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir.
 - gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsiplərini əks etdirir
180. ECOSOC-un
rəhbərliyi altında keçirilən hansı konfransda Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsi hazırlanır?
- Roma konfransında (1943)
 - √ Cenevrə konfransında (1947)
 - Varşava konfransında (1945)
 - London konfransında (1946)
 - Madrid konfransında (1944)
181. Aşağıdakılardan hansılar həm beynəlxalq ticarət hüququnun, həm də beynəlxalq iqtisadi hüququn prinsipləri sırasına daxildir? 1. təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi; 2. prefensiya; 3. proteksionizm 4. xarici rejim 5. milli bazarın müdafiəsi;
- 1,2,3
 - √ 1,2,5
 - 1,4,5

- 3,4,5
- 1,3,5

182. Böyük Britaniya və ABŞ arasında Maliyyə məsələləri üzrə Müqavilə neçənci ildə bağlanmışdır?

- 1935.0
- ✓ 1945.0
- 1965.0
- 1975.0
- 1955.0

183. Böyük Britaniya və ABŞ arasında Qarşılıqlı yardım haqqında Müqavilə neçənci ildə bağlanmışdır?

- 1952.0
- ✓ 1942.0
- 1972.0
- 1982.0
- 1962.0

184. UNCTAD çərçivəsində beynəlxalq ticarətin tənzimlənməsi neçənci ildən öz başlanğıcını götürmüşdür?

- 1931.0
- ✓ 1961.0
- 1951.0
- 1971.0
- 1941.0

185. Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən dövlət üzv dövlətlərlə ikitərəfli danışıqların həyata keçirilməsi vasitəsi olan ofertada aşağıdakılardan hansı ifadə edilmir?

- tarif dərəcələrinin ilkin və son “bağlanma”, “ortalanma” səviyyələri
- tarif kalonlarına (sütunlarına) uyğun ümumi və daha əlverişli rüsum dərəcələri
- ✓ gömrük güzəştlərinin aşağı və yuxarı səviyyələri
- tarif kalonları (sütunları)
- gömrük tariflərinin strukturu

186. Dünya Ticarət Təşkilatının büdcəsi necə formalaşır?

- ✓ üzv dövlətlərin dünya ticarətindəki payına mütənasib verilən üzvlük haqqı ilə
- üzv dövlətlərin xarici ticarət kvotalarına müvafiq verilən üzvlük haqqı ilə
- üzv dövlətlərin əhalisinin sayına mütənasib verilən üzvlük haqqı ilə
- üzv dövlətlərin ÜDMnin həcminə mütənasib verilən üzvlük haqqı ilə
- üzv dövlətlərin ərazilərinin böyüklüyünə müvafiq verilən üzvlük haqqı ilə

187. Dünya Ticarət Təşkilatına yeni üzv ölkələrin qoşulmasının əsas şərtlərindən biri onların milli qanunvericiliyinin və təcrübələrinin təşkilidir. Milli qanunvericiliyin unifikasiyası və Dünya Ticarət Təşkilatı hüququna uyğunlaşdırılması məsələsi Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin hansı maddəsindən irəli gəlir?

- 7.0
- 10.0
- 12.0
- ✓ 16.0
- 5.0

188. Aşağıdakı komitələrdən hansı Dünya Ticarət Təşkilatının daimi fəaliyyət göstərən orqanlarından olan Əmtəələrlə ticarət üzrə Şuranın himayəsi altına daxil deyil?

- Gömrük dəyərləndirilməsi (qiymətləndirilməsi) üzrə Komitə
- Antidempinq təcrübəsi üzrə Komitə
- Susidiyalar və kompensasiya tədbirləri üzrə Komitə
- Ticarətlə bağlı investisiyalar üzrə Komitə
- ✓ İdxal və ixrac kvotalaşdırılması üzrə Komitə

189. Beynəlxalq Valyuta Fonduna üzv olan dövlətlərin kvotaları müəyyənləşərkən aşağıdakı meyarlardan hansı təsir göstərir? 1. dövlətin dünya ticarətində mövqeyi, 2. ümummilli daxili məhsulun səviyyəsi, 3. əhəlinin sayı

- 1 və 3
- 2 və 3
- 1 və 2
- ✓ hamısı

190. Aşağıdakılardan hansı offşor (offshore) zonalarda ola bilməz

- nizamnamə kapitalının aşağı səviyyəsi, hüquqi rejimin ən azı 15-20 illik stabilliyi
- sahibkarın adının açıqlanmasının xüsusi hallarla şərtləndirilməsi
- sadələşdirilmiş qeydiyyat forması
- bank və kommertiya fəaliyyətinin trast hüquqi ilə idarəçiliyi və anonimliyinin təmin edilməsi
- ✓ xarici kapitalın yerdəyişməsinin qanun yollarla inzibati və iqtisadi əsaslarının lazımsızlığı

191. sahilyanı dövlətin daxili və ərazi sularından sərbəst keçid hüququ BİH-un hansı prinsipinə aiddir?

- Milli rejim prinsipi
- Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi
- Preferensiya prinsipi
- ✓ tranzitin azadlığı prinsipi
- təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi

192. beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaşları sərbəst müəyyən etmək hüququ BİH-un hansı prinsipinə aiddir?

- Qarşılıqlı mənfəət prinsipi
- tranzitin azadlığı prinsipi
- İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi
- ✓ İqtisadi əməkdaşlıq prinsipi
- Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi

193. Beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə milliləşdirmək hüququ BİH-un hansı prinsipinə aiddir?

- Daha (ən) əlverişli millət (dövlət) rejimi prinsipi
- Milli rejim prinsipi
- ✓ Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi
- Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi
- Preferensiya prinsipi

194. Dövlətdaxili qanunvericilik beynəlxalq hüquqa hansı formalarda təsir edir?

- ✓ Maddi və prosesual
- İqtisadi və sosial
- İqtisadi və hüquqi
- Siyasi və prosesual
- Sosial və maddi

195. Bretton-Vuds sazişi neçənci ildə bağlanmışdır?

- 1945

- 1949
- 1950
- ✓ 1946
- 1953

196. Aşağıdakılardan hansı beynəlxalq müqavilələr aiddir?

- Qeyri rezident hüquqi şəxslərlə bağlanan müqavilələr
- Şirkətlərarası
- Təşkilatlararası
- Qeyri rezident fiziki şəxslərlə bağlanan müqavilələr
- ✓ Dövlətlərarası

197. Aşağıdakılardan hansı beynəlxalq müqavilələr aid deyil?

- Hökumətlərarası
- ✓ Təşkilatlararası
- Komitələrarası
- Dövlətlərarası

198. beynəlxalq iqtisadi hüquq dedikdə nə başa düşülür?

- şirkətlərarası beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi və məcmusu
- ✓ dövlətlərarası beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi və məcmusu
- hökumətlərarası beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi və məcmusu
- təşkilatlararası beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi və məcmusu
- komitələrarası beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi və məcmusu

199. Beynəlxalq iqtisadi hüquq hansı mənalarda işlədilir?

- təhsil, subyektiv, primitiv, obyektiv
- elm, xarici əlaqələr, tədris kursu, beynəlxalq iqtisadi qanunvericilik
- beynəlxalq iqtisadi qanunvericilik, primitiv, təhsil, subyektiv
- ✓ elm, tədris kursu, beynəlxalq iqtisadi qanunvericilik, obyektiv
- elm, təhsil, tədris kursu, subyektiv

200. Dövlətlərin ümumi kvotaları Beynəlxalq Valyuta Fondu tərəfindən neçə illik intervallarla nəzərdə keçirilir?

- 1
- ✓ 5
- 7.0
- 10.0
- 3.0

201. Beynəlxalq Maliyyə Korporasiyanın hər bir üzvü ilkin olaraq neçə səsə malikdir və bir səs neçə SDR-ə bərabərdir

- 100 səsə və 250 SDR-ə
- ✓ 250 səsə və 1000 SDR-ə
- 500 səsə və 2000 SDR-ə
- 1000 səsə və 5000 SDR-ə
- 200 səsə və 500 SDR-ə

202. BVF və Dünya Bankının orqanlarında səslərin neçə faizi sənayecə inkişaf etmiş ölkələrin payına düşür?

- 0.75
- 0.5
- ✓ 70%

- 0.51
 - 25%
- 203.** BVF və Dünya Bankının orqanlarında üzv dövlət kimi ABŞın nə qədər səsi var?
- 30000
 - ✓ 180000
 - 120000.0
 - 360000.0
 - 60000.0
- 204.** BVF-nin gəlir səviyyəsi aşağı olan ölkələrə yardım mexanizmi iki fond vasitəsilə reallaşdırılır. Bu fondlar hansılardır? 1. Sistem Dəyişiklikləri Fondu 2. Struktur Dəyişikliklərinin Genişləndirilməsi Fondu 3. Sistem İslahatlarının Təkmilləşdirilməsi Fondu 4. Struktur İslahatlarının Sürətləndirilməsi Fondu
- ✓ 1,2
 - 2.4
 - 2,3
 - 3.4
 - 1.3
- 205.** BVF-nin hansı şəhərlərdə də daimi nümayəndəliyi fəaliyyət göstərir?
- Roma və Lozannada
 - ✓ Paris və Cenevrədə
 - Vaşinqton və Madriddə
 - London və Madriddə
 - NyuYork və Varşavada
- 206.** BVF-nin baş qərargahı harada yerləşir?
- Vyanada
 - ✓ Vaşinqtonda
 - Vankuverdə
 - Vellinqtonda
 - Varşavada
- 207.** Beynəlxalq Valyuta Fondu ilə bağlı deyilənlərdən hansı yanlıştır?
- təşkilatda müvəqqəti üzvlər isə 2 il müddətinə coğrafi prinsipə uyğun olaraq üzv dövlətlərin nümayəndələri arasından təyin olunur
 - ✓ təşkilatda Daimi Direktoru ən çox kvotası olan dövlətlər 5 il müddətinə təyin edir
 - Direktorun səs hüququ yoxdur, o yalnız səslər bərabər olduqda həlledici səsvermə hüququna malikdir
 - İcraedici Şuranın Direktoru həmşinin BVFnin katibliyinə də sədirlik edir.
 - Dirİdaredici Direktoratın sədri BVFnin idarəetmə orqanlarının üzvü olamayan şəxslər sırasından seçilir
- 208.** Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının icraedici orqanı olan İcraedici Direktorluq və Direktorat neçə daimi və müvəqqəti üzvdən ibarətdir?
- 10
 - ✓ 40
 - 30.0
 - 50.0

- 20.0
- 209.** Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına ali orqanı olan İdarəetmə Şurasında təşkilatlara üzv olan ölkələrneçə nümayəndə ilə hansı müddətə təmsil olunur? (
- 1 nümayəndə ilə 3 il müddətinə
 - ✓ 2 nümayəndə ilə 5 il müddətinə
 - 3 nümayəndə ilə 3 il müddətinə
 - 3 nümayəndə ilə 5 il müddətinə
 - 2 nümayəndə ilə 3 il müddətinə
- 210.** Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ali orqanı necə adlanır?
- Katiblik
 - ✓ İdarəetmə Şurası
 - Nümayəndələr Şurası
 - İcraedici Direktorat
 - İcraçı Şura
- 211.** Hansı təşkilatlarla BMT arasında bağlanmış müqavilələr BMT Baş Məclisinin 124 sayılı qətnamələri ilə təsdiq edildikdən sonra 1947ci ildən həmn təşkilatlar BMTnin ixtisaslaşdırılmış təşkilatı statusuna malik olmuşdurlar? 1. Beynəlxalq Valyuta Fondu 2. Dünya Bank Qrupu 3. Dünya Ticarət Təşkilatı 4. Neft İxrac Edən Ölkələrin Təşkilatı
- 1,3
 - ✓ 1,2
 - 3,4
 - 1,4
 - 2,4
- 212.** 1985ci 1985 -ci ildə imzalanmış Seul Konvensiyasına əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının təşəbbüsü ilə yaradılmış Dünya Bankının filialı hansıdır
- İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz
 - ✓ İnvestisiya Təminatlarının Çoxtərəfli Agentliyi
 - İnvestisiya Sazişlərinin Unifikasiyası Assosiasiyası
 - İnvestisiya Öhdəliklərinin Təmini üzrə Beynəlxalq Təşkilat
 - İnvestisiya Proseslərinin Çoxtərəfli Tənzimlənməsi Bürosu
- 213.** Beynəlxalq İnkişaf Assosiasiyasının əsas etibarilə hansı sahələri kreditləşdirir? 1. kənd təsərrüfatı; 2. infrastruktur; 3. emal sənayesi; 4. hasilat sənayesi; 5. sosial müdafiə; 6. ticarət sektoru
- 1,2,3
 - 1,3,4
 - 2,4,5
 - ✓ 1,2,5
 - 3,4,5
- 214.** Beynəlxalq İnkişaf Assosiasiyası haqqında müqavilə neçənci ildə qüvvəyə minmişdir?
- 1961-ci ildə
 - ✓ 1960-cı ildə
 - 1958-ci ildə

- 1959-cu ildə
 - 1957-ci ildə
215. Dünya Bankının filialı kimi Beynəlxalq İnkişaf Assosiasiyasının yaradılması haqqında qətnamə neçənci ildə qəbul edilmişdir?
- 1955-ci ildə
 - √ 1959-cu ildə
 - 1957-ci ildə
 - 1958-ci ildə
 - 1956-cı ildə
216. Beynəlxalq Maliyyə Korporasiyası BMTnin ixtisaslaşdırılmış təsisatı statusunu nə vaxt əldə etmişdir?
- 1954-cü ildə
 - √ 1957-ci ildə
 - 1956-cı ildə
 - 1958-ci ildə
 - 1955-ci ildə
217. Beynəlxalq Maliyyə Korporasiyasının yaradılmasında əsas məqsəd nə olmuşdur?
- inkişaf etmiş ölkələrin özəl sektoruna kreditlər vermək
 - √ inkişafda olan ölkələrin özəl sektoruna kreditlər vermək
 - Zəif inkişaf etmiş və geridə qalmış ölkələrin dövlət müəssisələrinə kreditlərin təqdimi
 - inkişaf etməkdə olan ölkələrin dövlət müəssisələrinə kreditlərin təqdimi
 - zəif inkişaf etmiş və geridə qalmış ölkələrin özəl sektoruna kreditlər vermək
- Beynəlxalq Valyuta Fondunun yaradılması barədə deyilənlərdən hansı yanlıştır? 1. Beynəlxalq Valyuta Fondu haqqında müqavilə Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə imzalanmışdır; 2. Beynəlxalq Valyuta Fondu haqqında müqavilə 1944cü il ABŞın BrettonVuds şəhərində imzalanmışdır; 3. Beynəlxalq Valyuta Fondu haqqında müqavilə 55 dövlətin iştirakı ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının maliyyə və valyuta konfransında imzalanmışdır; 4. Beynəlxalq Valyuta Fondu haqqında saziş 1945ci ildə qüvvəyə minmişdir; 5. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1946cı ildən etibarən öz fəaliyyətlərinə başlamışdır;
- 2,4
 - √ 1,5
 - 1.4
 - 2.3
 - 3.5
219. Beynəlxalq hesablaşmalarda sənədli akkreditivlərlə hesablaşma aşağıdakılardan hansının vasitəsilə tənzimlənir?
- Beynəlxalq Ticarət Palatası tərəfindən 1936-cı ildə hazırlanan İnkasso üzrə unifikasiya edilmiş qaydalarla

- ✓ Beynəlxalq Ticarət Palatasının 1933-cü ildə qəbul etdiyi Unifikasiya edilmiş qaydalar və adətlər;
- UNCITRAL-ın hazırladığı Beynəlxalq çəklər haqqında Konvensiya;
- UNCITRAL-ın hazırladığı akkreditiv üzrə unifikasiya edilmiş qaydalar;
- Beynəlxalq Ticarət Palatasının 1954-cü ildə qəbul etdiyi inkasso və akkreditivlər üzrə Unifikasiya edilmiş qaydalar və adətlər;

220. Dövlətlərin tədiyyə balansına təsir edən amillər sırasına aşağıdakılardan hansı aid deyil?

- əmtəələrin və xidmətlərin ixracına daxil olan ödəmələr
- ✓ xaricdə fəaliyyət göstərən milli müəsisələrin fəaliyyət göstərdikləri ölkənin dövlətinə ödədikləri vergilər;
- xarici müəsisələrin nizamnamə kapitalında olan səhmlərdən gələn dividendlər
- xaricdə fəaliyyət göstərən milli müəsisələrdən gələn gəlirlər,
- xarici turistlərə göstərilən xidmətlərə görə ödəmələr

221. Beynəlxalq maliyyə hüququnun tənzim etdiyi münasibətlərin dairəsinə hansı ilə bağlı yaranan hüquq münasibətləri daxil deyil?

- dövlətlərin borc öhdəlikləri
- ✓ dövlətlərin milli hesablar sisteminin vəziyyəti;
- maliyyə sahəsində verilən milli hüquqi rejimlər;
- dövlətlərin tədiyyə balansının vəziyyəti;
- beynəlxalq valyuta bazarlarının hüquqi statusu,

222. Dünya Bankı Qrupuna aşağıdakılardan hansı daxil deyil?

- Beynəlxalq Maliyyə Korporasiyası;
- ✓ Beynəlxalq Banklararası Kredit Təşkilatı;
- İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik;
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- Beynəlxalq İnkişaf Assosiasiyası;

223. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) məqsədlərinə aşağıdakılardan hansı daxil deyil?

- şirkətlərin maliyyəyə olan ehtiyacını ödəməkdə onlara yardım göstərmək
- ✓ üzv dövlətlərin hökumətləri tərəfindən dövlət mülkiyyətində olan müəsisələrə ayrılan dotasiyaların və subsidiyaların maliyyə təminatında geniş iştirak etmək
- üzv dövlətlərdə keçirilən iqtisadi islahatlara yardım etmək;
- üzv dövlətlərdə xarici investisiyaları təşviq etmək və sərmayənin çatışmazlığı hallarında onu tamamlamaq;
- üzv dövlətlər üçün borc kreditvermə mexanizmini təkmilləşdirmək;

224. Maliyyə sistemlərinə münasibətdə suverenlik prinsipi hansı xartiyanın Ici maddəsində öz əksini tapmışdır?

- Dövlətlərə kreditlərin verilməsi və qaytarılması Xartiyası
- ✓ Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyası
- Dövlətlərin tədiyyə balansı və iqtisadi vəzifələri Xartiyası
- Dövlətlərin xarici borcları və onun qaytarılma prinsipləri Xartiyası
- Dövlətlərin suverenliyi və maliyyə sistemləri Xartiyası

225. beynəlxalq maliyyəvalyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsipləri sırasına hansı daxildir?

- inkişafda olan ölkələrə güzəştli kreditlərin verilməməsi;

- ✓ kreditlərin verilməsində ayrışeçkiliyə yol verməmək;
- dövlətlərin xarici borclarını qaytarmamaq öhdəliyi
- ticarət bazarlarında rəqabət üsulu kimi devalvasiyadan istifadənin qadağan olunmaması;
- maliyyə böhranları zamanı iqtisadi yardım göstərilməməsi;

226. Aşağıdakılardan hansı beynəlxalq maliyyəvalyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərindəndir

- dövlətlərin tədiyyə balansının fərqliliyi;
- ✓ maliyyə sistemlərinə münasibətdə dövlət suverenliyi;
- dövlətlərin xarici borclarını qaytarmamaq öhdəliyi;
- kreditlərin verilməsində ayrışeçkiliyə yol vermək;
- ticarət bazarlarında rəqabət üsulu kimi devalvasiyadan istifadənin mümkünlüyü

227. Beynəlxalq hesablaşmaların təmin edilməsinə aşağıdakı hansı üsul daxil deyil?

- açıq hesab;
- ✓ qapalı köçürmə
- akkreditiv;
- avans ödəmə;
- inkasso

228. Beynəlxalq maliyyə münasibətlərində ödəmə vasitələri qismində aşağıdakılardan hansı çıxış etmir?

- çeklər;
- ✓ istiqrazlar;
- kredit vəsiqələri;
- SWIFT sistemi üzrə ödəmə tapşırığı
- veksellər;

229. Milli valyutanın devalvasiyası və revalvasiyası yalnız hansı təşkilatın icazəsi və nəzarəti altında keçirilə bilər?

- Dünya Ticarət Təşkilatı;
- ✓ Beynəlxalq Valyuta Fondu;
- Beynəlxalq Maliyyə Korporasiyası;
- Beynəlxalq İnkişaf Assosiasiyası
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;

230. Beynəlxalq maliyyə hüququnun müqavilə mənbələrinə hansı aid deyil?

- beynəlxalq ticarət və iqtisadi əməkdaşlığa dair ümumi xarakterli sazişlər;
- ✓ humanitar və mədəni sahədə ikitərəfli dövlətlərarası əməkdaşlıq sazişləri;
- kredit sazişləri;
- klirinq sazişləri
- ödəmələr sahəsində müqavilələr;

231. Beynəlxalq maliyyə hüququnun mənbələri kateqoriyasına aşağıdakılardan hansı daxil deyil?

- beynəlxalq müqavilələr;
- ✓ beynəlxalq ənənələr;
- beynəlxalq maliyyə institutlarının qətnamələri;
- beynəlxalq məhkəmə qərarları;
- beynəlxalq adətlər;

232. Beynəlxalq maliyyəvalyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərinə hansı daxil deyil?
- maliyyə risklərinin təminatı
 - maliyyə böhranlarına yol verməmək üçün əməkdaşlıq;
 - ✓ inkişafda olan ölkələrə güzəştli kreditlərin verilməməsi;
 - maliyyə böhranları zamanı iqtisadi yardım göstərilməsi;
 - kreditlərin verilməsində ayrışdırıcıya yol verməmək;
233. Beynəlxalq maliyyəvalyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərinə hansı daxil deyil?
- maliyyə sistemlərinə münasibətdə dövlət suverenliyi;
 - ✓ ticarət bazarlarında devalvasiyadan istifadənin dəstəklənməsi;
 - dövlətlərin xarici borclarını qaytarmaq öhdəliyi;
 - Beynəlxalq Valyuta Fondunun nəzarəti altında seçmək azadlığı;
 - dövlətlərin tədiyyə balansının bərabərliyi;
234. İlk dünya valyuta sistemi hansı olmuşdur?
- Vaşinqton valyuta sistemi
 - ✓ Paris valyuta sistemi
 - Genüya valyuta sistemi
 - BrettonVuds maliyyə sistemi
 - Yamayka valyuta sistemi
235. Avropa İttifaqı çərçivəsində investisiyaların tənzimlənməsi hansı istiqaməti nəzərdə tutmur?:
- iştirakçı ölkələrin müəssisələri üçün vahid qanunvericiliyin formalaşdırılması
 - ✓ qarşılıqlı kapital qoyuluşunun qeyrilibəlibəlləşdirilməsi
 - vahid hüquq qaydası çərçivəsində fəaliyyət göstərən müəssisələrin qovuşmasının dövlətüstü qaydalarının işlənilib hazırlanması
 - üçüncü dövlətlərlə digər inteqrasiya qanunları arasında investisiya əməkdaşlığının ümumi qaydalarının hazırlanması
 - qarşılıqlı olaraq investisiyaların stimullaşdırılması üzrə tədbirlərin müəyyən edilməsi
236. Deyilənlərdən hansı beynəlxalq investisiya hüququnun prinsipləri sırasına daxil deyil?
- investisiyaları qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi
 - ✓ investisiyalardan əldə edilən gəlirin investisiya qoyulan ölkədən xaricə çıxarıla bilinməməsi
 - qəbul edən dövlətin daxili işlərinə qarışmamaq
 - müvafiq kompensasiya verilmədən xarici investisiyaların milliləşdirilməsinin yolverilməzliyi
 - investisiyaları qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq
237. Milliləşdirmə ilə bağlı deyilənlərdən hansı doğrudur?
- milliləşdirmə sənayenin konkret sahələrində aparılır və kütləvi milliləşdirmə zamanı kompensasiya ödənilir
 - ✓ milliləşdirmə sənayenin konkret sahələrində aparılır və kütləvi milliləşdirmə zamanı isə kompensasiya ödənilmir
 - milliləşdirmə sənayenin bütün sahələrində aparılır və kütləvi milliləşdirmə zamanı kompensasiya ödənilir
 - milliləşdirmə məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir
 - milliləşdirmə sənayenin bütün sahələrində aparılır və kütləvi milliləşdirmə zamanı kompensasiya ödənilmir

238. Kalvo doktrinası və Hall formulası ilə bağlı deyilənlərdən hansı doğrudur?

- Hall formulası inkişafda olan dövlətlərin maraqlarının təminatına yönəlirdi
- ✓ Kalvo doktrinası inkişafda olan dövlətlərin maraqlarının təminatına yönəldir, Hall formulası isə inkişaf etmiş dövlətlərin xaricdəki kapital maraqlarının qorunmasını nəzərdə tuturdu
- Kalvo doktrinası və Hall formulası inkişaf etmiş dövlətlərin xaricdəki kapital maraqlarının qorunmasını nəzərdə tuturdu
- Kalvo doktrinası və Hall formulası inkişafda olan dövlətlərin maraqlarının təminatına yönəlirdi
- Kalvo doktrinası inkişaf etmiş dövlətlərin xaricdəki kapital maraqlarının qorunmasını nəzərdə tuturdu

239. Xarici investisiyalar üçün əsas təhlükələrdən biri olan qeyri-kommersiya risklərindən beynəlxalq hüquqi sığortanın təşkilatı mexanizminin yaradılmasına hansı təşkilatın təsis edilməsi ilə nail olunub?

- Beynəlxalq Banklararası Kredit Təşkilatı
- ✓ İnterasiya təminatları üzrə Çoxtərəfli Agentlik
- Beynəlxalq İnkişaf Assosiasiyası
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- Beynəlxalq Maliyyə Korporasiyası

240. Bəzi regional investisiya sazişləri özünün qeyriliberal xarakteri ilə diqqəti cəlb edir. Aşağıdakılardan hansı buna misaldır?

- Avropa İttifaqı
- ✓ And sazişi
- Şimali Amerika Azad Ticarət Zonası
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyası

241. Beynəlxalq investisiya münasibətlərində və xarici kapital qoyuluşunda ortamüddətli kapital qoyuluşunun müddəti ilə bağlı deyilən hansı doğrudur

- altı aydan artıq müddətli kapital qoyuluşudur
- ✓ bir ildən artıq müddətli kapital qoyuluşudur
- üç ildən artıq müddətli kapital qoyuluşudur
- beş ildən artıq müddətli kapital qoyuluşudur
- iki ildən artıq müddətli kapital qoyuluşudur

242. Xarici kapital qoyuluşu özünün mənbəyinə görə bir qayda olaraq, hansı məşəli kapital ola bilər?"

- Dövlət və bələdiyyə
- Bələdiyyə və Xüsusi
- Kooperativ və xüsusi
- ✓ Dövlət və xüsusi
- Dövlət və müştərək

243. İnterasiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Konvensiya hansıdır

- Pekin Konvensiyası
- ✓ Seul Konvensiyası
- Tokio Konvensiyası
- Dehli Konvensiyası
- Şanxay Konvensiyası

244. Aşağıdakılardan hansının fikrincə xarici investisiya bir dövlətin ərazisindən çıxarılaq digər dövlətin ərazisində müəssisələrə (işə) qoyulan müxtəlif forma və növlərdə olan mülkiyyətdir?''
- E. Nouququ
 - √ A. Q. Boqatiryev
 - V. Belikjan
 - Q.M.Velyaminov
 - C.Şvarsenberqer
245. Aşağıdakılardan hansının fikrincə investisiya üçün ümumi xarakterik xüsusiyyət kimi onun əmlak kateqoriyasına aid olması və əmlak ilə sinonim təşkil etməsidir?''
- E. Nouququ
 - √ C.Şvarsenberqer
 - A. Q. Boqatiryev
 - Q.M.Velyaminov
 - V. Belikjan
246. NAFTA haqqında Sazişin XI bölmsində aşağıdakılardan hansılar təsbit edilib?
- xarici fəaliyyətdən əldə edilən gəlirin sərbəst köçürülməsi
 - √ xarici investorların hüquq və vəzifələri
 - investisiya mübahisələrinin həlli qaydaları
 - milli rejim, daha əlverişlilik və ayrışdırılış yolları
 - xarici mülkiyyətin milliləşdirilməsi mexanizmi və müvafiq kompensasiyanın verilməsi qaydası
247. İnterestli qurumlar dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?
- kommersiya və qeyri-kommersiya təşkilatları
 - √ investisiyalardan əldə edilən gəlirlər və kapital qoyuluşu
 - səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyət və ortaqlıqlar
 - birgə müəssisə, fərdi sahibkarlıq, assosiasiya və təşkilatlar
 - xüsusi təşkilatlar və dövlət təşkilatları
248. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində transmilli korporasiyaların fəaliyyəti ilə bağlı təsis edilmiş beynəlxalq transmilli korporasiyalar üzrə Komitə və Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitə bağlı deyilənlərdən hansı yanlısıdır?
- Komitələrin tərkibinə OECD-nin üzv dövlətlərinin siyasətçiləri daxildir
 - √ Komitələrin tərkibinə BMT siyasətçiləri daxildir
 - Beynəlxalq transmilli korporasiyalar üzrə Komitə üzvləri üzv dövlətlərin nümayəndələrindən təşkil olunur
 - Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitəyə OECD-nin Şurası tərəfindən təyin edilən müstəqil ekspertlər yığılır
 - Komitələrin birgə iclaslarında üçüncü dövlətlərdən müşahidəçilər də iştirak edə bilərlər
249. Aşağıdakı regional sazişlərdən hansı özünün xarici investisiyalar üçün qeyri-liberal xarakteri ilə seçilir?
- Avropa İttifaqı haqqında Maastrixt Sazişi
 - √ And Sazişi
 - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Saziş
 - Şimali Amerika Azad Ticarət Zonası haqqında Saziş
 - Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı haqqında Saziş

250. İnvestisiya əməkdaşlığının ümumi prinsiplərini müəyyən edən konvensiya hansıdır?
- II Loma Konvensiyası
 - ✓ I Loma Konvensiyası
 - IV Loma Konvensiyası
 - V Loma Konvensiyası
 - III Loma Konvensiyası
251. Avropada kapitalın liberal fəaliyyət rejiminin əsası hansı sənədə təsadüf edir?
- Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Roma müqaviləsinə
 - ✓ Belçika, Lüksemburq və Hollandiya arasında bağlanan Gömrük İttifaqı haqqında Sazişə
 - Vahid Avropa Aktına
 - Avropa Enerji Xartiyasına
 - Avropa İttifaqı haqqında Maastrixt Sazişinə
252. İtaliya və Makedoniya arasında bağlanmış ikitərəfli investisiya sazişində ekspropriasiya zamanı götürülən əmlakın necə ödənilməsi formulasından istifadə edilir?
- götürülmüş əmlakın real dəyəri ilə ödəmə formulasından
 - ✓ götürülmüş əmlakın bazar qiymətilə ödənilməsi formulasından
 - qəbul edən dövlətin məhkəməarbitraj
 - orqanlarının götürülmüş əmlaka təyin etdiyi qiymətlə ödənilməsi formulasından
 - milli mənsubiyyəti olmayan beynəlxalq kommersiya arbitraj məhkəmələrinin götürülmüş əmlaka təyin etdiyi qiymətlə ödənilməsi formulasından
 - götürülmüş əmlakın ilkin nominal dəyəri ilə ödənilməsi formulasından
253. Xarici investisiyaların təhlükəsizliyinin təminatı sferasında əsas modellər hansılardır? 1. Almaniya; 2. Fransa; 3. Kanada; 4. Yaponiya; 5. İtaliya; 6. ABŞ;
- 1,2,5
 - ✓ 1,4,6
 - 2,4,6
 - 1,5,6
 - 2,3,4
254. İkitərəfli investisiya müqavilələrinin hansı modelləri fərqləndirilir? 1. Almaniya; 2. ABŞ; 3. Kanada; 4. Misir; 5. İtaliya; 6. Fransa;
- 2,5,6
 - ✓ 1,2,6
 - 2,3,6
 - 1,3,4
 - 1,3,5
255. Azərbaycan Respublikasının xarici ölkələrlə bağladığı İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələrdə hansı məsələ öz əksini tapmır?
- qarşılıqlı olaraq tənziyyət prinsipləri
 - ✓ müqavilələrin fəaliyyət müddəti
 - mübahisələrin həlli
 - investorların milli mənsubiyyətinin müəyyən edilməsi meyarları
 - təminat və təhlükəsizlik
256. İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin Direktorlar Şurasının baxışına əsasən birbaşa kapital qoyuluşunun yeni formaları kimi hansı göstərilir?
- maliyyə icarəsi (lizinq) haqqında müqavilələr

- ✓ dövlət borcları
- fransiza sazişləri
- lisenziya
- idarəetmə müqavilələri

257. Beynəlxalq iqtisadi hüquqda aşağıdakı tədbirlərdən hansı milliləşdirmənin sürünən formasının elementi kimi qəbul edilmir?

- vergilərin artırılması
- bank hesablarına həbs qoyulması
- ✓ dolaylı yolla xarici investoru mülkiyyət hüququndan məhrum etmək
- idxalixrac məhdudiyətlərinin qoyulması
- qanunvericilik qaydalarının ağırlaşdırılması

258. Milliləşdirmə nədir?

- məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir
- cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır
- ✓ xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafəə naminə götürülməsidir
- ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsinə nəzərdə tutur
- sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyidir

259. Konfiskasiya nədir?

- xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafəə naminə götürülməsidir
- məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir
- ✓ cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır
- ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsinə nəzərdə tutur
- sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyidir

260. Rekvizisiya nədir?

- sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyidir.
- cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır
- xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafəə naminə götürülməsidir
- ✓ məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir
- ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsinə nəzərdə tutur

261. Aşağıdakılardan hansı UNCTADın sənədlərində əksini tapanmış milliləşdirmə formasıdır?

- kənd təsərrüfatının müəyyən sahələrinin milliləşdirilməsi
- tikintinin müəyyən sahələrinin milliləşdirilməsi
- iqtisadiyyatın müəyyən sahələrinin milliləşdirilməsi
- xalq təsərrüfatının müəyyən sahələrinin milliləşdirilməsi
- ✓ sənayenin müəyyən sahələrinin milliləşdirilməsi

262. UNCTAD-ın sənədlərində əksini tapan milliləşdirmə forması kimi aşağıdakılardan hansı yoxdur?
- xüsusi məqsədlər üçün yığımlar
 - birbaşa milliləşdirmə
 - sənayenin müəyyən sahələrinin milliləşdirilməsi
 - √ dolaylı milliləşdirmə
 - sürünən (gizli) milliləşdirmə fərqləndirilir
263. İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə, neçənci ildə və harada investorun fəaliyyəti dayandırıldığı zaman kompensasiya ödəyib?
- 2012-ci ildə Tailandda
 - 1972-ci ildə İrlandiyada
 - 1982-ci ildə Nikaraquada
 - √ 2002-ci ildə İndoneziyada
 - 1992-ci ildə Madaqaskarda
264. İnvestisiya təminatları üzrə Çoxtərəfli AgentliyiMIGAqeyrikommersiya risklərini təminatlandıran digər beynəlxalq təşkilatlardan fərqli edən və “imtiyazlı kreditor statusu”na malik olmasına şərait yardan əsas səbəb hansıdır?
- MİGA daimi fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatdır
 - MİGA həmişə mübahisələrin konstruktiv həllinə nail olub
 - MİGA Dünya Bank qrupunda üzvlüyə malikdir
 - MİGA BMT-nin təşkilatıdır
 - √ MİGA-nın təsisçisi dünyanın ən güclü iqtisadiyyatına malik 20 dövlətidir
265. Xarici investisiyaların universal qaydad tənziplənməsi GATTın hansı raunduna təsadüf edir?
- Dillon raundu
 - Tokio raundu
 - Cenevrə raundu
 - Kennedi raundu
 - √ Uruqvay raundu
266. Enerji Xartiyasına Müqavilənin13cü maddəsində milliləşdirməyə (ekspropriasiya) müəyyən hallarda yol verilir ki, bu hallara aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1) Dövlət maraqlarını təmin etmək məqsədi ilə
- Çevik və ədalətli kompensasiya verməklə
 - Dövlət maraqlarını təmin etmək məqsədi ilə
 - Ayrı-seçkilik olmadan
 - √ Qeyrieffektli kompensasiya verməklə
 - Zəruri hüquqi prosedurları gözləməklə
267. Avropada kapitalın liberal fəaliyyət rejiminin əsasını qoyan və 1994-cü ildə bağlanan Gömrük İttifaqı haqqında Saziş hansı ölkələr arasında bağlanmışdır?

- Fransa, İtaliya və İspaniya
- √ Belçika, Lüksemburq və Hollandiya
- Norveç, İsveç və Finlandiya
- Böyük Britaniya, Almaniya və Fransa
- Almaniya, Polşa və Avstriya

268. İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyinbirbaşa kapital qoyuluşunun meyarlarını müəyyən edənqurumu hansıdır?

- Katiblik
- √ Direktorlar Şurası
- Nazirlər Konfransı
- Mübahisələrin həlli üzrə Komissiyası
- Baş Şura

269. xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafəə naminə götürülməsi nə adlanır?

- rekvizisiya
- √ milliləşdirmə
- ekspropriasiya
- konfiskasiya
- ekstropolyasiya

270. ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsi nə adlanır?⁶⁶

- rekvizisiya
- √ ekspropriasiya
- subroqasiya
- konfiskasiya
- ekstropolyasiya

271. cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi, əsasən yerli və ya beynəlxalq arbitrajlar tərəfindən tətbiq olunurmüsadirə forması nədir?

- rekvizisiya
- √ konfiskasiya
- subroqasiya
- ekspropriasiya
- ekstropolyasiya

272. məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsi nə adlanır?

- ekstropolyasiya
- √ rekvizisiya
- ekspropriasiya
- konfiskasiya
- subroqasiya

273. 19-cu əsrdə İnvestisiya fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi prosesində,İlk növbədə, dövlətlərsı ikirətəfli beynəlxalq müqavilələrlə xarici investisiya fəaliyyətinin prinsipləri, normaları müəyyən edilirdisə, daha sonra investorla qəbul edən dövlət arasında hansı sazişlər institutu formalaşdırılmağa başlandı

- “konfederasiya”
- √ konsessiya”
- “konsistensiya”
- “konfessiya”
- “konsepsiya”

274. Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) haqqında 1994-cü il Sazişi hansı ölkələr bağlamışlar? 1. ABŞ; 2. Kuba; 3. Panama; 4. Braziliya; 5. Kanada; 6. Meksika.

- 1,4,5
- √ 1,5,6
- 1,4,6
- 2,3,6
- 2,3,4

275. İntestisiyaların sərbəst yerdəyişməsində xüsusi fəaliyyət mexanizmi əsas etibarilə inkişaf etmiş ölkələrin regionlararası klubu kimi çıxış edən hansı təşkilata məxsusdur?

- Avropa İttifaqı
- √ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)
- Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)
- Müstəqil Dövlətlər Birliyi
- AsiyaSakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASEAN)

276. Kapitalın hərəkət rejiminin liberallaşdırılması haqqında müddəaları təsbit edən və 1992ci ildə bağlanmış hansı müqaviləyə əsasən üzv dövlətlər, həmçinin üzv dövlətlərlə üçüncü dövlətlər arasında kapitalın hərəkətinə olan bütün maneələr aradan götürülmüş olur?

- Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Müqavilə
- √ Avropa İttifaqı haqqında Maastrixt Müqaviləsi
- Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Varşava Müqaviləsi
- Avropa Kömür və Polad Birliyi haqqında Paris Müqaviləsi
- Enerji Xartiyasına Müqavilə

277. İntestisiya fəaliyyətində meydana çıxan mübahisələrin həlli vasitəsi kimi xarici investorlar bir qayda olaraq hara müraciətə üstünlük verirlər?

- qəbul edən dövlətin məhkəmə-arbitraj orqanlarına
- √ milli mənsubiyyəti olmayan beynəlxalq kommersiya arbitraj məhkəmələrinə
- investorların mənsub olduğu dövlətin xarici investisiyanı qəbul edən dövlətdə yerləşən səfirliyinə
- qəbul edən dövlətin hökumətinə
- investorların mənsub olduğu dövlətin məhkəmə-arbitraj orqanlarına

278. AFR ilə Hollandiya arasında bağlanmış ikitərəfli investisiya sazişində kompensasiya üçün hansı ifadə formulası təsbit edilmişdir?

- çevik kompensasiya
- √ əsaslandırılmış kompensasiya
- effektiv kompensasiya
- ədalətli kompensasiya
- adekvat kompensasiya

279. Azərbaycan Respublikasının hansı dövlətlə İntestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqaviləsi yoxdur?

- AFR
- √ Rusiya
- Pakistan;
- Türkiyə
- Norveç

280. Dövlətlərin həyata keçirdiyi xarici kapital qoyuluşuna aşağıdakı formaldan hansı daxil deyil?

- dövlət borcları
- ✓ dövlətin fiziki şəxslərinə məxsus investisiyalar
- dövlət kreditləri
- dövlət təminatları
- dövlət ssudaları

281. “Xarici investisiya bir dövlətin ərazisindən çıxarılaraq digər dövlətin ərazisində müəssisələrə qoyulan müxtəlif forma və növlərdə olan mülkiyyətdir” fikri kimə məxsusdur?

- E. Nouququ
- ✓ A. Q. Boqatiryev
- V. Belikjan
- Q.M.Velyaminov
- C.Şvarsenberqer

282. Beynəlxalq təcrübəni tədqiq edərək E. Nouququ qeyd edir ki, xarici investisiya qoyuluşu əsasən hansı formada həyata keçirilir?

- ssuda kapitalı formasında investisiya qoyuluşu
- portfel investisiya qoyuluşu
- dövlət borcu formasında investisiya qoyuluşu
- kredit formasında investisiya qoyuluşu
- ✓ birbaşa investisiya qoyuluşu

283. Rekvizisiya haqqında qərarı hansı orqan qəbul edir

- Azərbaycan Respublikasının Prezidenti
- ✓ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Prezidenti

284. Azərbaycan Respublikasında milliləşdirmə haqqında qərarı hansı orqan qəbul edir?

- Azərbaycan Respublikasının Prezidenti
- ✓ Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Nazirlər Kabineti

285. XIX əsrin sonlarında “Sivilizasiyalılığın beynəlxalq minimal standartı” prinsipinə əks meydana gələn konsepsiya necə adlanır?

- Tesla aktı
- ✓ Kalvo doktrinası
- Puerto planı
- Makkreyq formulası
- Marşal konsepsiyası

286. Dünya Ticarət Təşkilatının 1997ci il Cenevrə Konvensiyasında qəbul edilmiş hnası sazişə əsasən təşkilata üzvdövlətlərin 1999cu ildən başlayaraq müvafiq bazarlarında əməliyyatların liberallaşdırmasını nəzərdə tutur?

- Əmək bazarının liberallaşdırılması haqqında çoxtərəfli Saziş
- ✓ Maliyyə xidmətləri bazarının liberallaşdırılması haqqında çoxtərəfli Saziş

- Əmlak bazarının liberallaşdırılması haqqında çöxtərəfli Saziş
- İstehsal vasitələri bazarının liberallaşdırılması haqqında çöxtərəfli Saziş
- Əmtəə bazarının liberallaşdırılması haqqında çöxtərəfli Saziş

287. Dünya Ticarət Təşkilatı ilə bağlı deyilənlərdən hansı doğrudur?

- Dünya Ticarət Təşkilatı formal olaraq BMTnin ixtisaslaşdırılmış orqanları sistemində aiddir
- √ Dünya Ticarət Təşkilatı beynəlxalq hüquq müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir
- Dünya Ticarət Təşkilatı dövlətüstü xüsusiyyətə və birbaşa beynəlxalq hüquq yaratma keyfiyyətinə, funksiyasına malikdir
- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə strukturuna, aparatına malik olan, formal hüquqi beynəlxalq təşkilat deyil
- Dünya Ticarət Təşkilatı formal olaraq BMTnin ixtisaslaşdırılmış orqanları ilə qarşılıqlı münasibətlərini həyata keçirərkən beynəlxalq sazişlərdən istifadə etmir

288. Hüquqi aspektdə Dünya Ticarət Təşkilatının fəaliyyətində Təşkilat üçün spesifik olan adət və müqaviləhüquqi prinsiplər çıxış edir. Bu prinsiplər öncə GATTda ifadə edilməklə yanaşı sonradan hansı yekun sənədlər paketində də möhkəmləndirilmişdir?

- Əlcəzair sənədləri paketində
- √ Mərakeş sənədləri paketində
- Uruqvay sənədləri paketində
- Panama sənədləri paketində
- Nepal sənədləri paketində

289. Standartlar üzrə Məcəllə, Subsidiya və kompensasiya üzrə rüsumlar Məcəlləsinin, Gömrük qiymətləndirilməsi Məcəlləsinin, Antidempinq Məcəlləsinin qəbulu GATT çərçivəsində danışıqların hansı raundunda reallaşdırılmışdır?

- Torki
- √ Tokio
- Kennedi
- Uruqvay
- Dillon

290. Müharibədən sonrakı dövrdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iştirakı ilə yaradılmaqda olan Beynəlxalq Ticarət Təşkilatının funksiyalarına çöxtərəfli səviyyədə tənzimləməli olduğu məsələlərdən hansılar daxil deyildi?

- ticarət siyasəti ilə bağlı
- √ milli qanunvericiliklə bağlı
- investisiya ilə bağlı
- beynəlxalq əmtəə sazişləri ilə bağlı
- məşğulluqla bağlı

291. Dünya Ticarət Təşkilatına üzv olma prosesi ilə əlaqədar aşağıda deyilənlərdən hansı yanlıştır?

- Məcburi tarif normasının dərəcəsi iddiaçı ölkə ilə üzv olan ölkə arasındakı danışıq prosesində müəyyən edilir.
- √ Tarif norması kvotasından istifadəyə ancaq sənaye məhsullarına münasibətdə icazə verilir
- Tarif tənzimlənməsi zamanı mərhələli endirim prosesi qəbul olunma mərhələsində olan ölkəyə icazə verir ki, bir neçə il ərzində tədricən tarifləri endirsin. Bunun da nəticəsində yerli istehsalçılar tarif endirilmələrinə uyğunlaşaraq inkişaf edirlər
- Tarif norması kvotası iki tarif norması səviyyəsini istifadə edən tarif ölçüsüdür
- Hər bir halda Dünya Ticarət Təşkilatı çərçivəsində yerli istehsalçıların qorunması üçün tariflər yeganə, qanuni vasitədir

292. Dünya Ticarət Təşkilatına üzv olma prosesində üzvlər tərəfindən üzv olmaq istəyən dövlətlərə subsidiyalaşdırma ilə əlaqədar ikinci kateqoriya suallara aşağıdakılardan hansı daxil deyil?
- subsidiyaları təmin etmək üçün tətbiq edilə bilən mexanizmlər
 - ✓ subsidiyalar sferasında dövlət siyasətinin rolu və məqsədləri
 - subsidiyaların idxal və ixracla əlaqəsi
 - qiymətqoyma siyasəti və investisiya rejimi üzərində subsidiyaların təsiri dəqiqləşdirilir
 - dövlətlər müəssisələr arasında spesifik iqtisadi və institusional əlaqələrin mövcudluğu
293. Dünya Ticarət Təşkilatına üzv olma prosesində üzvlər tərəfindən üzv olmaq istəyən dövlətlərə subsidiyalaşdırma ilə əlaqədar birinci kateqoriya suallara aşağıdakılardan hansı daxil deyil?
- subsidiyalar sferasında dövlət siyasətinin rolu və məqsədləri
 - ✓ subsidiyaların idxal və ixracla əlaqəsi
 - dövlət büdcəsini dəstəkləyən hökumət proqramları haqqında məlumatların tam mətni
 - sənayeni dəstəkləyən hökumət proqramları haqqında məlumatların tam mətni
 - müvafiq subsidiya qanunvericiliyi
294. Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən dövlət üçün konkret şərtlər hansı mərhələdə hazırlanır?
- qəbul ilə əlaqədar baş direktora ərizə və xarici ticarət rejimi haqqında memorandum tətbiq edilməsi
 - ✓ ərizə və memorandumun Dünya Ticarət Təşkilatının xüsusi qrupu tərəfindən öyrənilməsi zamanı üzvdövlətlərlə müvafiq məsələlər üzrə danışıqların aparılması
 - Nazirlər Konfransının 2/3 səs çoxluğu ilə hesabatı qəbul edib və Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu iddiaçı hökumətə göndərməsi
 - üzv olmaq istəyən ölkələrin Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu imzalaması, ratifikasiya etməsi mərhələsi qeyd edilməlidir.
 - Dünya Ticarət Təşkilatının xüsusi işçi qrupu üzv olmaq istəyən dövlətin öhdəliklərinin məcmuunu nəzərdə tutan hesabat və protokol layihəsini hazırlaması
295. Dünya Ticarət Təşkilatına yeni üzvlərin qəbulu mərhələlərindən hansı yanlıştır?
- qəbul ilə əlaqədar baş direktora ərizə və xarici ticarət rejimi haqqında memorandum tətbiq edilməsi
 - ✓ Nazirlər Konfransının 3/4 səs çoxluğu ilə hesabatı qəbul edib və Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu iddiaçı hökumətə göndərməsi
 - Dünya Ticarət Təşkilatının xüsusi işçi qrupu üzv olmaq istəyən dövlətin öhdəliklərinin məcmuunu nəzərdə tutan hesabat və protokol layihəsini hazırlaması
 - üzv olmaq istəyən ölkələrin Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu imzalaması, ratifikasiya etməsi mərhələsi qeyd edilməlidir.
 - ərizə və memorandumun Dünya Ticarət Təşkilatının xüsusi qrupu tərəfindən öyrənilməsi zamanı üzvdövlətlərlə müvafiq məsələlər üzrə danışıqların aparılması
296. 2001-ci ildə Zənzibarda təşkil olunmuş Dünya Ticarət Təşkilatının Nazirlər Konfransında hansı qərar qəbul edilmişdir?
- inkişaf etməkdə olan ölkələr üçün qoşulma prosesində yeni, daha kəskin şərtlər müəyyənləşdirilmişdir
 - ✓ az inkişaf etmiş ölkələrin qoşulma prosesində onlar üçün yeni güzəştlər müəyyən edilmişdir
 - keçid iqtisadiyyatlı ölkələrin qoşulma prosesində müəyyənləşdirilmiş şərtlər dəyişdirilmişdir
 - təşkilatın qaydalarına müvafiq islahatları həyata keçirə bilməyən ölkələr təşkilata üzvlükdən azad edilmişdir
 - təşkilata üzv olan inkişaf etmiş ölkələr üçün yeni öhdəliklər müəyyənləşdirilmişdir

297. Dünya Ticarət Təşkilatının orqanı olan Baş Şura haqqında aşağıda deyilənlərdən hansı yanlıştır?
- Baş Şura davamlı olaraq, öz fəaliyyətinin bütün istiqamətləri ilə bağlı Nazirlərin Konfransının qarşısında hesabat verir
 - ✓ Nazirlərin Konfransı Baş Şuraya tabedir
 - Nazirlər konfransı təsis etdiyi və Baş Şuraya tabe olan komitələr Dünya Ticarət Təşkilatı müqavilələrinin realizəsini təmin etmək səlahiyyəti daşıyırlar
 - Baş Şura öz səlahiyyətlərini Dünya Ticarət Təşkilatının daimi fəaliyyət göstərən orqanları ilə yönəldir və onların işlərinə rəhbərlik edir
 - Nazirlər konfransı bilavasitə Baş Şuraya tabe olan 3 orqan (Komitə) təsis etmişdir
298. Dünya Ticarət Təşkilatının orqanı olan Baş Şura haqqında aşağıda deyilənlərdən hansı yanlıştır?
- Baş Şura Nazirlər Konfransının sessiyalararası dövründə (ildə 810 dəfə) Cenevrədə toplaşır
 - ✓ Baş Şura bir qayda olaraq üzv dövlətlərin ticarət nazirləri, ya da Dünya Ticarət Təşkilatında mövcud dövlətlərin xarici işlər nazirləri səviyyəsində toplaşır
 - Baş Şura 2 xüsusi tərkibdə (formada) fəaliyyət göstərir: mübahisələrin həlli və ticarət siyasətinin icmalı üzrə Orqan qismində
 - Baş Şuranın qərarı konsensus yolu ilə qəbul olunur. Konsensus baş tutmadıqda isə, qərarın üzvlərinin əksəriyyətinin sadə səs çoxluğu ilə qəbul olunur
 - Baş Şura Nazirlər Konfransı adından Dünya Ticarət Təşkilatının gündəlik işinin əsas hissəsini tamamlayaraq, cari və prsedur məsələləri həll edir
299. Dünya Ticarət Təşkilatı ilə bağlı deyilənlərdən hansı yanlıştır?
- Nazirlər Konfransı tərəfindən qərarların konsensus yolu ilə qəbul edilməsi təşviq olunur
 - ✓ Xüsusi ərazi kimi Təşkilata daxil olan Avropa İttifaqının üzvlərinin sayının 2 misli qədər səsə malikdir
 - Digər ənənəvi beynəlxalq təşkilatlardan fərqli olaraq Dünya Ticarət Təşkilatında səsvermə dövlətlərin iqtisadi potensialından asılı olmayaraq, onların bərabərliyinə əsaslanır
 - Dünya Ticarət Təşkilatının hər bir üzvü bir səsə malikdir
 - Dünya Ticarət Təşkilatının Nazirlər Konfransı daimi fəaliyyət göstərən digər orqan və komitələri təsis edir
300. Dünya Ticarət Təşkilatının hüquqi təbiəti, xarakteri ilə bağlı deyilənlərdən hansı yanlıştır?
- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə sturukturuna, aparatına malik olan, formal hüquqi beynəlxalq təşkilatdır
 - ✓ Dünya Ticarət Təşkilatı formal olaraq BMT-nin ixtisaslaşdırılmış orqanları sistemində aiddir və BMT qurumları ilə qarşılıqlı münasibətlərini beynəlxalq sazişlərlə həyata keçirir
 - Dünya Ticarət Təşkilatı beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsini və ona nəzarəti təmin edən effektiv universal beynəlxalq hüquqi mexanizmdir
 - Dünya Ticarət Təşkilatı dövlətüstü xüsusiyyətə və birbaşa beynəlxalq hüquq yaratma funksiyasına malik olmasa da, onun sistemində daxil edilən hüquqi sənədlərin məcmusu Dünya Ticarət Təşkilatının hüququnu formalaşdırır.
 - Dünya Ticarət Təşkilatı beynəlxalq hüquqa müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir
301. Azərbaycan Respublikası aşağıdakı təşkilatlardan hansının üzvü deyildir
- Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı
 - ✓ ÜTT
 - MDB
 - ATƏT
 - BMT
302. İctimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsi nə adlanır?

- konfiskasiya
- ekstropolyasiya
- rekvizisiya
- subroqasiya
- √ ekspropriasiya

303. Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ali orqanı necə adlanır?

- √ İdarəetmə Şurası
- İcraedici Direktorat
- Nümayəndələr Şurası
- İcraçı Şura
- Katiblik

304. Avrasiya İqtisadi birliyi neçənci ildə yaranıb?

- 2016
- 2008
- 2010
- 2012
- √ 2014

305. UNCTAD-ın ilk təsis konfransında neçə ölkə iştirak etmişdir?

- √ 119
- 39
- 79
- 99
- 59

306. Nazirlər Konfransı Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişlə və bu təşkilatın sistemində daxil olan istənilən çoxtərəfli ticarət müqaviləsi üzrə üzv dövlətlərin öhdəliklərdən azad edilməsi haqqında qərara neçə müddətdən bir baxmaq və zərurət olduqda onun ləğvini təmin etmək hüququnua malikdir?

- ən azı iki ildə bir dəfə
- √ ən azı ildə bir dəfə
- ən azı ildə iki dəfə
- ən azı ildə üç dəfə
- ən azı dörd ildə bir dəfə

307. Dünya Ticarət Təşkilatının Nazirlər Konfransında üzv dövlətlər bir qayda olaraq hansı səviyyələrdə təmsil olunur?

- yalnız maliyyə nazirliyi
- yalnız ticarət nazirliyi
- √ ticarət və ya xarici işlər nazirliyi
- yalnız xarici işlər nazirliyi
- maliyyə və ya xarici işlər nazirliyi

308. Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin IV maddəsinin 1-ci bəndinə əsasən Nazirlər Konfransının çağırılması qaydası necədir?

- ildə bir dəfədən az olmayaraq
- √ iki ildə bir dəfədən az olmayaraq
- iki ildə üç dəfədən az olmayaraq
- üç ildə bir dəfədən az olmayaraq
- ildə iki dəfədən az olmayaraq

309. Dünya Ticarət Təşkilatının 1997-ci il Cenevrə Konvensiyasında Maliyyə xidmətləri bazarı ilə əlaqədar qəbul edilmiş çoxtərəfli Sazişə əsasən üzv dövlətlər 1999-cu ildən başlayaraq hansı tədbirləri həyata keçirməlidirlər?
- tədricən milli valyutanın emissiyasını məhdudlaşdırmağı
 - √ tədricən maliyyə bazarında əməliyyatları liberallaşdırmağı
 - tədricən maliyyə bazarına nəzarət mexanizminin gücləndirilməsi
 - tədricən maliyyə bazarının dövlət tənzimlənməsi tədbirlərini sərtləşdirməyi
 - tədricən kommersiya banklarına qarşı tələbləri sərtləşdirməyi
310. Dünya Ticarət Təşkilatının əsas funksiyaları kimi mübahisələrin həlli və ticarət siyasətinin icmalı mexanizmləri Mərakeş sazişinin hansı maddəsində öz əksini tapmışdır?
- Maddə IV
 - √ Maddə III
 - Maddə VIII
 - Maddə X
 - Maddə VI
311. Dünya Ticarət Təşkilatı funksiyalarına aşağıdakılardan hansı aiddir?
- beynəlxalq ticarətin liberallaşdırılmasının beynəlxalq hüquqi tənzimlənməsinin
 - √ Dünya Ticarət Təşkilatı çərçivəsində təşkilat üzvü olan ölkələrin üzərlərinə qoyulmuş öhdəliklərdən heç bir halda azad edilməməsi
 - Dünya Ticarət Təşkilatı sistemində beynəlxalq sazişlərin şərh edilməsi
 - ticarət siyasətinin icmalı mexanizmi vasitəsilə Təşkilatın sistemində beynəlxalq ticarət danışıqlarının realizəsinə nəzarəti təmin etmək
 - beynəlxalq ticarət münasibətləri sahəsində dövlətlərarası münasibətlərin həlli
312. Dünya Ticarət Təşkilatının beynəlxalq hüquqi şəxs statusuna malik olması, GATT-in isə kvazibeynəlxalq təşkilat kimi fəaliyyət göstərməsi Mərakeş sazişinin hansı maddəsində öz əksini tapmışdır?
- Maddə III
 - √ Maddə VIII
 - Maddə VI
 - Maddə X
 - Maddə IV
313. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə aşağıdakı sazişlərdən hansı daxil deyil?
- özündə müxtəlif saziş və əlavələri əks etdirən Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A)
 - √ Ticarət siyasətinin formalaşdırılması üzrə üzv ölkələrə imperativ tövsiyələr (Əlavə 3A)
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2)
 - Ticarət siyasətinin icmalı mexanizmi (Əlavə 3)
 - Xidmətlərlə ticarət üzrə Bazı Saziş (Əlavə 1B)
314. Uruqvay raundu prosesində qəbul edilmiş sazişlər paketinə aşağıdakılardan hansı daxil deyil?
- Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında saziş
 - √ İxracın lisenziyalaşdırılması prosedurası haqqında saziş
 - Ticarətdə texniki maneələr haqqında saziş
 - İdxal lisenziyalaşdırması prosedurası haqqında saziş
 - Paltar və tekstil və geym məmulatları haqqında saziş
315. Tokio raundunun iştirakçıları tərəfindən məcəllə formasında qəbul edilən sazişlər aşağıdakılardan hansını özündə əhatə etmirlər?

- ticarətdə texniki maneələri
- √ qeyri-tarif maneələrinin təkmilləşdirilməsini
- subsidiya və kompensasiya rüsumlarını
- gömrük qiymətləndirilməsini
- idxal lisenziyalaşdırma proseduru əhatə edir

316. GATT üzrə danışıqların Kennedi raundunun əhəmiyyətli tədbirlərindən biri kimi qeyritarif maneəsinə aid olan qərar hansıdır?

- √ Antidempinq Məcəlləsinin qəbulu
- Antitarif Məcəlləsinin qəbulu
- Antiinhisar Məcəlləsinin qəbulu
- Antiproteksianist Məcəlləsinin qəbulu
- Antitrest Məcəlləsinin qəbulu

317. Tranzitin azadlığı ilə bağlı GATT-ın hansı maddəsində bəhs edilir?

- 3-cü
- √ 5-ci
- 9-cu
- 11-ci
- 7-ci

318. GATT-ın 2-ci maddəsində aşağıdakılardan hansı təsbit olunmuşdur?

- gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsiplərini
- √ tarif güzəştlərinə daha əlverişlilik prinsipinin şamil edilmə qaydaları
- tranzitin azadlığı prinsipi
- “Antidempinq Məcəlləsi” antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları
- idxal olunan əmtələrə tətbiq olunan daxili vergi və yığımlara milli rejimin tətbiqi

319. GATT-ın 1-ci maddəsində aşağıdakılardan hansı təsbit olunmuşdur?

- gömrük tənzimlənməsi üçün əmtələrin qiymətləndirilməsinin ümumi prinsipləri
- √ daha əlverişlilik prinsipi
- tranzitin azadlığı
- antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları
- idxal olunan əmtələrə tətbiq olunan daxili vergi və yığımlara milli rejimin tətbiqi

320. Beynəlxalq ticarətin çoxtərəfli və universal əsasda tənzimlənməsinin zərurəti, həmçinin Dünya Ticarət Təşkilatına transformasiya edilən GATTın qəbul edilməsində əsas məqsəd nə ilə bağlı olmuşdur.

- dövlətlər tərəfindən həyata keçirilən proteksionizm tədbirlərinin güclənməsi ilə
- √ beynəlxalq iqtisadi təhlükəsizliyin təminatı ilə
- beynəlxalq ticarət hüququnun daxili qanunvericilik normalarına uyğunlaşdırılmasının zəruriliyi ilə;
- beynəlxalq ticarət prosesinə qoşulan ölkələrin sayının durmadan artması
- ölkələr tərəfindən tətbiq edilən gömrük tariflərinin yüksək həddi ilə

321. Hansı yeganə beynəlxalq təşkilatdır ki, dövlətlər üçün olduğu kimi, korporasiyalar üçün də beynəlxalq ticarətin idarə və tənzim edilməsi sahəsində qaydalar yaradır və onun icrasına nəzarəti təmin edir?*

- Birləşmiş Millətlər Təşkilatı
 - ✓ Dünya Ticarət Təşkilatı
 - Beynəlxalq Valyuta Fondu
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - Avropa Birliyi
322. Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A), Xidmətlərlə ticarət üzrə Bazı Saziş (Əlavə 1B), Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş (Əlavə 1C), Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2) hansı təşkilatın təsis müqaviləsinə daxildir?
- Birləşmiş Millətlər Təşkilatı
 - ✓ Dünya Ticarət Təşkilatı
 - Beynəlxalq Valyuta Fondu
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - Avropa Birliyi
323. ÜTT üzrə danışıqların hansı raundunda kənd təsərrüfatı məhsulları universal beynəlxalq hüquqi tənzimləmənin predmetində olmayan digər təbii ehtiyatlardan ayrılaraq özünün sazişlər sisteminə daxil edilmişdir?
- Cenevrə raundu
 - ✓ Uruqvay raundu
 - Kennedi raundu
 - Tokio raundu
 - Dillon raundu
324. Uruqvay raunduna kimi kənd təsərrüfatı hansı kateqoriyaya aid edilirdi?
- Sənaye kateqoriyasına
 - ✓ Təbii ehtiyatlar kateqoriyasına
 - Ekologiya kateqoriyasına
 - Tükənən resurslar kateqoriyasına
 - Aqrar sektor kateqoriyasına
325. 1995-ci ildə Cenevrədə əqli mülkiyyətin mühafizəsi sferasında əməkdaşlıq və qarşılıqlı yardım ilə bağlı Əqli Mülkiyyətin Dünya Təşkilatı (WIPO) ilə hansı təşkilat arasında saziş imzalanmışdır?
- Birləşmiş Millətlər Təşkilatı
 - ✓ Dünya Ticarət Təşkilatı
 - Beynəlxalq Valyuta Fondu
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - Avropa Birliyi
326. GATS müxtəlif dövlətlərdən olan xidmət sahiblərinə və xidmətlərə bərabər münasibət təsbit edən hansı prinsipi nəzərdə tutur?
- ticarətin azadlığı
 - ✓ daha əlverişlilik prinsipi
 - qeyritarif maneələrinin məhdudlaşdırılması
 - milli rejim prinsipi
 - tarif mənafeələrinin qeyritarif maneələrilə əvəzlənməsi
327. Aşağıdakı sahələrdən hansı GATS-ın hazırlanması gedişində GATT katibliyinin işləyib hazırladığı Xidmətlərin Sektorial Təsnifat Vərəqində 161 növ xidmətin qruplaşdırıldığı sahələr sırasına daxil deyil?
- işgüzar xidmətlər
 - maliyyə, sığorta və bank xidmətləri

- nəqliyyat xidmətləri
- ✓ vergi xidmətləri
- rabitə xidmətləri

328. Tarif və rüsumlarla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

- inkişaf etmiş dövlətlər və keçid iqtisadiyyatlı dövlətlər orta hesabla 512% lik rüsum dərəcələri müəyyən edirlər
- İnkişaf etmiş sənaye ölkələrində xammal və emal olunmamış məhsullara qoyulan idxal rüsumları sıfır və yaxud minimal dərəcələrlə müəyyən edilir
- ✓ inkişafda olan dövlətlər bir qayda olaraq çox aşağı tarif rüsumları müəyyən edirlər
- İnkişaf etmiş sənaye ölkələrində xammal və emal olunmamış məhsullara qoyulan idxal rüsumları burada əsasən iqtisadi tənzimləmə funksiyasını yerinə yetirir
- Avropa İttifaqında Vahid Gömrük Tarifi fəaliyyət göstərir

329. Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulma ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlət tarif şərtləri haqqında protokol təqdim edir
- Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu hakimiyyətin fiskal siyasətinə təsir edəcək öhdəlikləri özündə əks etdirir
- Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu idxalın həcminə təsir edəcək öhdəlikləri özündə əks etdirir
- Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu idxalın strukturuna təsir edəcək öhdəlikləri özündə əks etdirir
- ✓ Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu qeyri-tarif tənzimləmə qaydalarını müəyyən edir

330. Uruqvay raundu GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının neçənci raundu olmuşdur?

- ✓ 8-ci
- 6-cı
- 4-cü
- 5-ci
- 7-ci

331. GATT-1994 ilə bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

- Uruqvay raundunda GATT1994ün meydana gəlməsi GATT1947nin zəif tərəflərini aradan qaldırmaq zərurəti ilə bağlı olmuşdur
- GATT1994 GATT1947nin təkmilləşdirilmiş, dəqiqləşdirilmiş variantıdır
- GATT təsisatı 1994cü ildə varislik qaydasında yeni keyfiyyətdə meydana gəlir
- ✓ GATT1994 elə bir təsisata çevrilmişdir ki, dövlətlər öz üzərlərində ümumi öhdəliyi 1/3dən də azını götürməklə mənfəət əldə etməyə çalışırdılar
- GATT1994cü il qüvvəyə minənə kimi mövcud olan dövlətlərin qanunvericiliyi GATT1947ci il normaları qarşısında üstünlüyə malik idi

332. Aşağıdakılardan hansılar beynəlxalq ticarət hüququnun prinsipləri sırasına daxildir?

- tarif mənafeəlinin qeyri-tarif mənafeətilə əvəzlənməsi

- qeyritarif maneələrinin məhdudlaşdırılması
- proteksionizm
- xarici rejim
- ✓ prefensiya

333. Aşağıdakılardan hansılar həm beynəlxalq ticarət hüququnun, həm də beynəlxalq iqtisadi hüququn prinsipləri sırasına daxildir? 1. daha əlverişlilik prinsipi; 2. milli rejim prinsipi; 3. qarşılıqlı mənfəət; 4. beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi

- 2,3,4
- 1,2,3
- 1,3,4
- 1,2,4
- ✓ hamısı

334. Müasir beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimləmə mərkəzi hansı təşkilatdır?

- UNCTAD
- BMT Baş Məclisi
- ✓ Dünya Ticarət Təşkilatı
- BMT İqtisadi və Sosial Şurası
- GATT

335. Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən dövlət üzv dövlətlərlə ikitərəfli danışıqları hansı əsasda həyata keçirir?

- aksept
- order
- ✓ oferta
- qarant
- aval

336. Xarici ticarətdə dövlət monopoliyasını ləğv edən və xarici iqtisadi fəaliyyətdə sərbəstlik prinsipini nəzərdə tutan Xarici ticarətin liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı neçənci ildə imzalanmışdır?

- 1993-cü ildə
- 1992-ci ildə
- 1996-cı ildə
- 1995-ci ildə
- ✓ 1994-cü ildə

337. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasının təşkilatı əsaslarını müəyyən edən Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyət haqqında" qanun hansı ildə qəbul edilmişdir?

- 1992-ci ildə
- 1994-cü ildə
- 1996-cı ildə
- 1995-ci ildə
- ✓ 1993-cü ildə

338. Dünya Ticarət Təşkilatının Baş direktoru təşkilatın üzvlüyündən çıxmaq haqqında yazılı müraciəti aldıqdan sonra neçə ay müddətində müvafiq qərar qüvvəyə minir?
- 1 ay
 - √ 6 ay
 - 3 ay
 - 9 ay
 - 2 ay
339. Dünya Ticarət Təşkilatının inzibati idarəçilik funksiyası hansı orqan tərəfindən yönəldilir?
- Baş Məclis
 - √ Katiblik
 - Nazirlər Konfransı
 - Baş Şura
 - Təhlükəsizlik Şurası
340. Dünya Ticarət Təşkilatının strukturunda ali orqan hansıdır?
- Xidmətlərlə Ticarət üzrə Şura
 - Əmtəələrlə Ticarət üzrə Şura
 - √ Nazirlər Konfransıdır
 - Baş Şura
 - Katiblik
341. Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən inkişaf etmiş dövlətlərin ticarət siyasətinin analizi üçün müddət neçə ildir?
- 1-2 il
 - 4-6 il
 - 5-7 il
 - √ 2-4 il
 - 3-4 il
342. Dövlətlərin ticarət siyasətinin analizi Dünya Ticarət Təşkilatının hansı orqanı tərəfindən həmin dövlətlərin beynəlxalq ticarətdə iştirak səviyyəsindən asılı olaraq həyata keçirilir.
- DTT-nin Nazirlər Konfransı tərəfindən
 - DTT-nin Xidmətlərlə Ticarət üzrə Şura
 - DTT-nin Əmtəələrlə Ticarət üzrə Şura
 - √ DTT-nin Baş Şurası tərəfindən
 - DTT-nin Mübahisələrin həlli üzrə Komissiyası tərəfindən
343. Dünya Ticarət Təşkilatının yaradılması GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının hansı raundunun nəticəsi kimi meydana çıxır?
- Cenevrə raundu
 - Kennedi raundu
 - Dillon raundu
 - √ Uruqvay raundu
 - Tokio raundu
344. GATT çərçivəsində danışıqların beynəlxalq iqtisadi təhlükəsizliyin pozulmasına səbəb olan 1973-1974 illərdə baş verən enerji böhranı dövrünə təsadüf edən raundu hansıdır?
- Uruqvay raundu
 - Dillon raundu
 - Kennedi raundu
 - √ Tokio raundu

- Cenevrə raundu
345. GATT-1947-nin (1964-cü il dəyişikliyi ilə) əsas mətninin strukturu neçə hissədən və maddədən ibarət olmuşdur?
- √ 4 hissədə təsbit edilən 38 maddədən
 - 6 hissədə təsbit edilən 58 maddədən
 - 5 hissədə təsbit edilən 48 maddədən
 - 3 hissədə təsbit edilən 28 maddədən
 - 7 hissədə təsbit edilən 68 maddədən
346. Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsi 50-dən çox dövlət tərəfindən imzalanırsa da hansı ölkənin qeyri-konstruktiv mövqeyinə görə çoxluq tərəfindən ratifikasiya edilmir?
- Almaniyanın
 - √ ABŞ-ın
 - Fransanın
 - Böyük Britaniyanın
 - SSRİ-nin
347. Beynəlxalq ticarət hüququnun prinsiplərinə aşağıdakılardan hansı aid deyil?
- qarşılıqlı mənfəət
 - təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi
 - daha əlverişlilik prinsipi
 - √ tarif mənafeələrinin qeyri-tarif maneələrilə əvəzlənməsi
 - milli rejim prinsipi
348. Beynəlxalq ticarət hüququnun prinsiplərinə aşağıdakılardan hansı aid deyil?
- milli bazarın müdafiəsi
 - prefensiya
 - √ tarif maneələrinin genişləndirilməsi
 - ticarətin azadlığı
 - beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi
349. Ticarətin azadlığı prinsipinin əksi olan siyasət necə adlanır?
- merkantelizm
 - qloballaşma
 - √ proteksionizm
 - fritrederçilik
 - antidempinq
350. Müasir beynəlxalq ticarət qaydası əsasən hansı prinsipə əsaslanır?
- Yüksək idxal gömrük tariflərinin tətbiqi prinsipi
 - İxrac potensialının gücləndirilməsi prinsipi
 - Beynəlxalq ticarət hüququnun daxili qanunvericilik normalarına uyğunlaşdırılması prinsipi
 - Daxili bazarın qorunması prinsipi
 - √ Ticarətin azadlığı prinsipi